

TEST: 1902#01#Y15#01

Test	1902#01#Y15#01
Fənn	1902 - Makroiqtisadiyyat - 1
Təsviri	[Təsviri]
Müəllif	Əliyeva G.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	42
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müasir makroiqtisadi modelləşdirmənin marjinal nümayəndəsi kim idi? (Çəki: 1)

- U.Cevons
- L.Valras
- C.B.Klark
- V.Pareto
- A.Marşall

Sual: Müasir makroiqtisadiyyatın banisi: (Çəki: 1)

- C.Keyns
- A.Marşal

- B.Sey
 - B.Baverk
 - A.Kondratyev
-

Sual: Müasir makroiqtisadi nəzəriyyənin banisi: (Çəki: 1)

- C.Keyns
 - A.Marşal
 - N.D.Kondratyev
 - L.Valras
 - V.V.Kosova
-

Sual: 1933-cü ildə ilk dəfə “makroiqtisadiyyat” anlayışını işlətmiş, ekonometrikanın banilərindən biri, iqtisadçı – riyaziyyatçı alim: (Çəki: 1)

- Con Meynard Keynes
 - Alfred Marşal
 - Raqner Fişer
 - E.Engel
 - Adam Smit
-

Sual: Milli iqtisadiyyatın dünya təsərrüfat əlaqələrində, beynəlxalq əmək bölgüsündə maksimum istiraka yönəldilmiş iqtisadiyyat: (Çəki: 1)

- açıq iqtisadiyyat
 - qapalı iqtisadiyyat
 - qarışiq iqtisadiyyat
 - mezo iqtisadiyyat
 - meqa iqtisadiyyat
-

Sual: Makroiqtisadiyyatda nəzərdən keçirilən əsas bazarları müəyyənləşdir: (Çəki: 1)

- əmtəə və xidmətlər və pul bazarı
 - əmtəə və xidmətlər və iş qüvvəsi bazarı
 - əmtəə və xidmətlər və qiymətli kağızlar bazarı
 - əmtəə və xidmətlər və valyuta bazarı
 - bütün cavablar düzdür
-

Sual: Eyni bir problem üzrə bir neçə baxışın və ya modelin olması makro-iqtisadiyyatın: (Çəki: 1)

- - tədqiqatının obyektidir
 - tədqiqatının xüsusiyyətidir
 - tədqiqatının subyektidir
 - tədqiqat metodudur
 - tədqiqat predmetidir
-

Sual: İqtisadi nəzəriyyədə XX əsrin 30-cu illərinə qədər üstünlük təşkil edən nəzəriyyə hansı məktəbə aiddir: (Çəki: 1)

- klassik məktəbə

- merekantilizm məktəbinə
 - fiziokratizm məktəbinə
 - neoklassik məktəbinə
 - keynsçilik məktəbinə
-

Sual: Hansı məktəbin nümayəndələrinin fikrincə, iqtisadiyyat klassik məktəb tərəfindən real iqtisadi prosesləri əks etdirməyən ideal, mücərrəd model kimi nəzərdən keçirilir: (Çəki: 1)

- keynsçi məktəb
 - marjinalizm məktəbi
 - neoklassik məktəb
 - institutsionalizm
 - monetarist məktəb
-

Sual: Hansı nəzəriyyənin əsasında permanent gəlir ideyası və pul tələbi nəzəriyyəsi durur: (Çəki: 1)

- marjinalist nəzəriyyə
 - merekantilist nəzəriyyə
 - monetarist nəzəriyyə
 - neoklassik nəzəriyyə
 - keynsçi nəzəriyyə
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir? (Çəki: 1)

- son bir ildə ölkədə inflayasiyanın səviyyəsi 2% təşkil etmişdir
 - keçən tədris ilində ADIU-ya 1500 nəfər tələbə qəbul olunub
 - 2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub
 - bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb
 - rentabellik səviyyəsinin yüksəlməsi
-

Sual: Makroiqtisadi səviyyədə infrastrukturun formaları: (Çəki: 1)

- istehsal və sosial infrastruktur
 - iqtisadi infrastruktur
 - sosial infrastruktur
 - istehsal infrastrukturu
 - yarmarka və əmtəə bazarı
-

Sual: İqtisadi sistem nəzəriyyəsi kim tərəfindən işlənib? (Çəki: 1)

- U.Rostou
 - K.Marks
 - P.Samuelson
 - E.Sluçkim
 - A.Marşal
-

Sual: Makroiqtisadi subyektlərin müəyyənləşdirilməsinin əsas kriteriyası spesifik roldur ki, onlardan hər biri iqtisadi fəaliyyətin təşkilində öz rolunu yerinə yetirir. Bu subyektlərə aiddir: (Çəki: 1)

- xarici sektor, sahibkarlıq, dövlət və ev təsərrüfatı sektoru
 - ev təsərrüfatı, firma və dövlət sektoru
 - xarici, dövlət, aksioner və sahibkarlıq sektoru
 - xarici, ev təsərrüfatı, dövlət sektoru
 - xarici, sahibkar və aksioner sektor
-

Sual: Ev təsərrüfatının məqsədi: (Çəki: 1)

- mənfəətin maksimumlaşdırılması
 - faydalılığın maksimumlaşdırılması
 - rentanın maksimumlaşdırılması
 - əmtəə və xidmətlərin istehlakının maksimumlaşdırılması
 - iş qüvvəsinin hərəkətinin maksimumlaşdırılması
-

Sual: Makroiqtisadi bazarları müəyyənləşdirir: (Çəki: 1)

- əmtəə və xidmətlər, maliyyə, iqtisadi resurslar və valyuta bazarı
 - istehlak malları, istehsal vasitələri, xidmətlər və maliyyə bazarı
 - qiymətli kağızlar, istehlak malları və xidmətlər bazarı
 - tələb və təklif, istehsal vasitələri, xidmətlər və valyuta bazarı
 - tələb, təklif, valyuta və xidmətlər bazarı
-

Sual: "Allah makroiqtisadiyyatı yer üzünə ona görə endirmişdir ki, onlar praktiki problemlərin həlli üçün zəruri görünən nəzəriyyələrin yoxlanılmasına və irəli sürülməsinə nail olsunlar", bu fikir hansı iqtisadi alimə aiddir: (Çəki: 1)

- A.Marşal
 - R.Makkonnell
 - Q.Menkyu
 - L.Bryu
 - C.M.Keyns
-

Sual: Makroiqtisadi modellərdə istifadə olunan əsas göstəricilər, əsas xüsusiyyəti makroiqtisadi göstəriciləri üç qrupa bölür, bunlar: (Çəki: 1)

- modelləşmə, iqtisadi konyuktura, ehtiyatlar
- modelləşmə, axınlar və ehtiyatlar
- axınlar, ehtiyatlar, iqtisadi konyuktur göstəriciləri
- modelləşmə, ümumiləşdirmə, konyuktura

- modelləşmə, ümumiləşdirmə, iqtisadi təhlil
-

Sual: İqtisadi fəaliyyət prosesində sərvətlərin subyektlərin bir-birinə ötürülməsidir, onlar zaman kəmiyyəti ilə ölçülən iqtisadi parametrlərdir – bu: (Çəki: 1)

- aktivlər
 - axınlar
 - ehtiyatlar
 - konyuktura
 - real göstəricilər
-

Sual: Cari məqam üçün müəyyənləşdirilən iqtisadi parametr: (Çəki: 1)

- nominal göstəricilər
 - axınlar
 - real göstəricilər
 - ehtiyatlar
 - konyuktura
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Milli iqtisadiyyat dedikdə nə nəzərdə tutulur: (Çəki: 1)

- müxtəlif fəaliyyət növlərinin özünütənzimləyən sistemi
 - tarixən formalaşmış ictimai təkrar istehsal sistemi
 - bir-biri ilə qarşılıqlı əlaqəsi olan sahə və növləri və ərazi kompleksləri sistemi
 - düzgün cavab yoxdur
 - müxtəlif fəaliyyət növlərinin özünütənzimləyən sistemi, tarixən formalaşmış ictimai təkrar istehsal sistemi, bir-biri ilə qarşılıqlı əlaqəsi olan sahə və növləri və ərazi kompleksləri sistemi
-

Sual: Tarixi olaraq makroiqtisadiyyatın predmeti və metodu nə vaxt formalaşmışdır? (Çəki: 1)

- XX əsrin 20-ci illəri
 - XX əsrin 30-cu illəri
 - XIX əsrin 30-cu illəri
 - XIX əsrin 50-ci illəri
 - XX əsrin 50-ci illəri
-

Sual: Makroiqtisadiyyatın yarımsistemi bir-birilə üzvi surətdə bağlı olan sahələr

Sual: kompleksi: (Çəki: 1)

- makroiqtisadiyyat
 - mikroiqtisadiyyat
 - mezoiqtisadiyyat
 - qlobal iqtisadiyyat
 - meqoiqtisadiyyat
-

Sual: Bütün iqtisadi subyektlərin fəaliyyətinin ümumiləşmiş nəticəsinin predmeti hansı yanaşma üsulu vasitəsilə öyrənilir? (Çəki: 1)

- makroiqtisadi
 - mikroiqtisadi
 - mezoiqtisadi
 - meqoiqtisadi
 - dünya iqtisadiyyatı
-

Sual: Öyrənilən əşyanın təqdim edilmə üsuluna görə modellər: (Çəki: 1)

- sadə və dolğun olur
 - qısamüddətli və uzunmüddətli olur
 - qapalı və açıq
 - məntiqi, qrafik və iqtisadi olur
 - statistik, müqayisəli və dinamik olur
-

Sual: Dövrü əks etdirmə xarakterinə görə iqtisadi modellər: (Çəki: 1)

- statik, müqayisəli statik, dinamik ola bilər
 - məntiqi və qrafik ola bilər
 - sadə, dolğun və mürəkkəb ola bilər
 - qapalı və açıq ola bilər
 - müqayisəli, sadə, dinamik
-

Sual: İqtisadiyyatda müəyyənləşdirilmiş norma, ənənə, qaydalardan irəli gələn asılılıqları əks etdirən, qarşılıqlı əlaqələri nəzərə alan model: (Çəki: 1)

- defisional
 - texnoloji
 - institusional
 - davranışlı
 - hamısı düzdür
-

Sual: Hansı təsərrüfatın yığımdan gələn gəliri faiz, yığım gəlirliliyi isə faiz dərəcəsi adlanır: (Çəki: 1)

- firmalar
 - xarici bölmə
 - ev təsərrüfatı
 - dövlət bölməsi
 - hamısı
-

Ad	0201
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir? (Çəki: 1)

- 1988
- 1987
- 1989
- 1986
- 2000

Sual: Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat: (Çəki: 1)

- açıq iqtisadiyyat
- milli iqtisadiyyat
- qapalı iqtisadiyyat
- mezoiqtisadiyyat
- mikroiqtisadiyyat

Sual: Konkret əmtəə bazarında deyil bütün bazarlarda qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar, müəssisələr və hökumət tərəfindən təklif edilən əmtəə və xidmətlərin məcmuu: (Çəki: 1)

- məcmu tələb
- məcmu təklif
- məcmu tələbat
- məcmu tələb və təklif
- məcmu tələb və tələbat

Sual: Ölkənin illik məhsulunu milli gəlirlə eyniləşdirən klassik siyasi iqtisad məktəbinin nümayəndəsi: (Çəki: 1)

- A.Smit
- D.Rikardo
- S.Sismondi
- K.Marks
- B.Sey

Sual: Sahələrin, istehsal növlərinin və ərazi komplekslərinin qarşılıqlı əlaqəli sistemi: (Çəki: 1)

- milli iqtisadiyyat
- sahələr kompleksinin məcmusu
- ərazi iqtisadiyyatı

- regional iqtisadiyyat
 bütün istehsal sahələrinin məcmusu
-

Sual: Milli iqtisadiyyatın iqtisadi modelləri: (Çəki: 1)

- liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat və qarışiq iqtisadi modellər
 inzibati-amirlik modeli, liberal və qarışiq model
 ənənəvi və dövlət tənzimlənməsi modeli
 inzibati, qarışiq və ənənəvi model
 heç biri düz deyil
-

Sual: Konkret əmtəə bazarında deyil bütün bazarlarda qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar, müəssisələr və hökumət tərəfindən təklif edilən əmtəə və xidmətlərin məcmuu: (Çəki: 1)

- məcmu tələb
 məcmu təklif
 məcmu tələbat
 məcmu tələb və təklif
 məcmu tələb və tələbat
-

Sual: İstehlakin həcmində təsir edən əsas amillər: (Çəki: 1)

- gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
 alıcıının zövqü, psixoloji və sosiooloji amil
 qiymət, alıcıının zövqü, gəlirlərin səviyyəsi
 yiğimin həcmi, gəlirlərin səviyyəsi
 gəlirin səviyyəsi, alıcıının zövqü, qiymət
-

Sual: Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir? (Çəki: 1)

- 1988
 1987
 1989
 1986
 2000
-

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi inkişaf səviyyəsinə görə milli iqtisadiyyat: (Çəki: 1)

- asılı və inkişaf etməkdə olan milli iqtisadiyyat
 - zəif və yarımasılı inkişaf etməkdə olan milli iqtisadiyyat
 - zəif inkişaf etmiş və inkişaf etməkdə olan milli iqtisadiyyat
 - asılı və zəif inkişaf etməkdə olan milli iqtisadiyyat
 - asılı, inkişaf etməkdə olan milli iqtisadiyyat
-

Sual: Milli iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları: (Çəki: 1)

- asılı və müstəqil milli iqtisadiyyat
 - açıq və qapalı milli iqtisadiyyat
 - zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat
 - sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat
 - qapalı və asılı milli iqtisadiyyat
-

Sual: Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri: (Çəki: 1)

- ümumi ictimai məhsul
 - ümumi milli məhsul
 - ümumi daxili məhsul
 - ümumi daxili investisiya
 - ümumi gəlir
-

Sual: İstehlakın həcmində təsir edən əsas amillər: (Çəki: 1)

- gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
 - alıcıının zövqü, psixoloji və sosioloji amil
 - qiymət, alıcıının zövqü, gəlirlərin səviyyəsi
 - yiğimin həcmi, gəlirlərin səviyyəsi
 - gəlirlərin səviyyəsi, alıcıının zövqü, qiymət
-

Sual: İstehsalın maddi texniki şərtlərinin, ictimai istehsal infrastrukturunun sahələri və dövlət tərəfindən yaradılan institutların məcmusu: (Çəki: 1)

- istehsalın səmərəli təşkili
 - vahid iqtisadi məkan
 - istehsal üçün zəruri maddi-texniki mühit
 - ictimai-iqtisadi institutlar
 - infrastruktur, vahid iqtisadi məkan
-

Sual: Onun tərkibinə yalnız maddi nemətlər deyil, həm də təbii resurslar, iqlim, sənət əsərləri və s. də daxildir, bu: (Çəki: 1)

- milli gəlirdir
 - milli sərvətdir
 - xalis gəlirdir
 - şəxsi gəlirdir
 - maddi ehtiyatlar
-

Sual: İqtisadiyyatın iki sektorlu modelini müəyyənləşdir: (Çəki: 1)

- Əmtəə və xidmətlər, iqtisadi resurslar bazarı
 - Əmtəə və xidmətlər bazarı və dövlət sektoru
 - Əmtəə və xidmətlər və beynəlxalq sektor
 - Əmtəə və xidmətlər və xarici sektor
 - iqtisadi resurslar bazarı və dövlət sektoru
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadiyyat sahələrinin üstün inkişaf xarakterinə görə milli iqtisadiyyatın formaları: (Çəki: 1)

- sənaye yönümlü, aqrar yönümlü və xidmət sahələrinin üstün inkişaf etdiyi milli iqtisadiyyat
 - sənaye yönümlü, infrastruktur xarakterli milli iqtisadiyyat
 - aqrar yönümlü, sənaye yönümlü, infrastruktur xarakterli milli iqtisadiyyat
 - sənaye yönümlü, regional xarakterli milli iqtisadiyyat
 - sənaye və aqrar yönümlü, regional inkişafa üstünlük verən milli iqtisadiyyat
-

Sual: Milli iqtisadiyyatın əsas məqsədləri: (Çəki: 1)

- məşğulluq, işsizliyin ləğv edilməsi, ticarət balansının sabitliyi
 - iqtisadi artım, işsizliyin ləğv edilməsi, ticarət balansının tarazlığı, sosial ədalət
 - iqtisadi artım, məşğulluğun təmin olunması, qiymətlərin stabillik səviyyəsi, iqtisadi səmərəlilik, tədiyyə balansının tarazlığı, cəmiyyətdə sosial ədalət
 - iqtisadi səmərəlilik, idxal-ixrac balansının sabitliyi, sosial ədalət, beynəlxalq dünya təsərrüfatına integrasiya
 - iqtisadi integrasiya, milli iqtisadi stabillik, işsizliyin ləğv edilməsi, xidmət sahələrinin inkişafı
-

Sual: Milli iqtisadiyyatın beynəlxalq integrasiya səviyyəsinə görə formaları: (Çəki: 1)

- açıq və qapalı milli iqtisadiyyat
 - asılı və müstəqil milli iqtisadiyyat
 - asılı və zəif inkişaf etmiş milli iqtisadiyyat
 - qapalı və sənaye yönümlü iqtisadiyyat
 - açıq və inkişaf etməkdə olan iqtisadiyyat
-

Sual: Milli iqtisadiyyatın modelləri: (Çəki: 1)

- liberal milli iqtisadiyyat, inzibati milli iqtisadiyyat, tənzimlənən milli iqtisadiyyat
- liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat, qarışq modelli milli iqtisadiyyat

-
- qarışiq iqtisadi model
 - sosial və liberal modeli iqtisadiyyat
 - heç biri düz deyil
-

Sual: Milli pul vahidi, iqtisadiyyatın mütərəqqi strukturu, inkişaf dinamizmi, mülkiyyət azadlığı mühiti olan milli iqtisadiyyat: (Çəki: 1)

- asılı milli iqtisadiyyat
 - yarım müstəqil milli iqtisadiyyat
 - müstəqil milli iqtisadiyyat
 - qapalı milli iqtisadiyyat
 - qarışiq milli iqtisadiyyat
-

Sual: Sənaye istehsalının natamam tsikli, kənd təsərrüfatında yarımfabrikatlar istehsalının üstünlüyü, öz iqtisadi resursları üzərində sərbəst sərəncam verə bilməmək hansı iqtisadiyyatın xüsusiyyətləridir? (Çəki: 1)

- açıq milli iqtisadiyyatın
 - asılı milli iqtisadiyyatın
 - qapalı milli iqtisadiyyatın
 - müstəqil milli iqtisadiyyatın
 - qarışiq milli iqtisadiyyatın
-

Sual: Əmtəələrin satışından əldə edilən pul vəsaiti ilə həmin əmtəələrin satınalınma qiymətlərinin cəmi arasındaki fərq: (Çəki: 1)

- ümumi gəlir
 - ümumi tələbat
 - ümumi satış həcmi
 - ümumi məhsul
 - ümumi xərc
-

Sual: Ev təsərrüfatında əmtəə və xidmətlərin əldə olunmasına çəkilən xərc (Çəki: 1)

- istehlak xərcləri
 - investisiya
 - yiğim
 - dövlət xərci
 - xalis xərc
-

Sual: Firmaların, ev təsərrüfatlarının, ehtiyatların, daşınmaz əmlakin alınmasına çəkilən xərc (Çəki: 1)

- investisiya xərcləri
 - dövlət xərcləri
 - xalis ixrac xərcləri
 - xalis idxlər xərcləri
 - istehlak xərcləri
-

Sual: Ümumi Daxili Məhsulun bütün iqtisadi agentlərin, bütün son əmtəə və xidmətlərə

sərf etdikləri xərclərin cəmini əks etdirən metod (Çəki: 1)

- xidmətlərin cəmlənməsi metodu
 - gəlirlərin cəmlənməsi metodu
 - istehsal metodu
 - istehlak metodu
 - əlavə dəyərlərin cəmlənən metodu
-

Sual: Bu makroiqtisadi göstəricinin komponentləri əsas kapitalın ümumi yiğimini, maddi dövriyyə vəsaitlərinin artımını və xalis əldə olunmuş qiymətləri əhatə edir: (Çəki: 1)

- ümumi yiğim
 - milli əmanət
 - milli sərvət
 - son istehlak
 - investisiya
-

Sual: Özünü iqtisadiyyatın bütün sektorlarının əmanətlərinin məbləği kimi əks etdirir: (Çəki: 1)

- milli əmanət
 - ümumi yiğim
 - milli sərvət
 - milli gəlir
 - xalis yiğim
-

Sual: XVIII əsrд Fransa iqtisadiyyatının timsalında sadə təkrar istehsalında "Sadə cədvəl" adı altında sadə təkrar istehsal işləmiş iqtisadçı kimdir? (Çəki: 1)

- F.Kene
 - K.Keyns
 - K.Marks
 - L.Valras
 - A.Marşal
-

Sual: Bu istehlakçının və dövlətin qiymət səviyyəsindən asılı olaraq xərclərin məbləğidir: (Çəki: 1)

- məcmu tələb
 - məcmu təklif
 - ÜDM-in real həcmi
 - ÜDM-in optimal həcmi
 - iqtisadi artım
-

BÖLƏM: 0301

Ad 0301

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Sual: Təkrar istehsal nəzəriyyəsinin müəllifi kimdir? (Çəki: 1)

- U.Petti
 - K.Marks
 - F.Akvinski
 - F.Kene
 - A.Smit
-

Sual: İctimai təkrar istehsalın tipləri: (Çəki: 1)

- sadə və təkrar
 - geniş, sadə, intensiv
 - ekstensiv, geniş, sadə
 - ekstensiv, intensiv, qarışışq
 - qarışışq, geniş, ekstensiv
-

Sual: İctimai təkrar istehsalın formaları: (Çəki: 1)

- sadə, geniş, konyukturalı və tənəzzüllü geniş təkrar istehsal
 - sadə və geniş təkrar istehsal
 - tənəzzüllü və konyukturalı təkrar istehsal
 - konyukturalı sadə və geniş təkrar istehsal
 - tənəzzüllü sadə və geniş təkrar istehsal
-

Sual: Makroiqtisadi səviyyədə istehsal və istehlak xarakterli məhsul və xidmətlər istehsalının daim təkrarlanması prosesi: (Çəki: 1)

- geniş təkrar istehsal
 - ictimai təkrar istehsal
 - sadə təkrar istehsal
 - fərdi təkrar istehsal
 - cavablar düz deyil
-

Sual: Hansı iqtisadçı alim ilk dəfə olaraq, təkrar istehsalın cəmiyyət miqyasında xarakteristikasını verərək göstərmişdir ki, hər hansı milli məhsul tədricən xərclənir, istehlak olunur və aşınır, bu: (Çəki: 1)

- Karl Marksdır
 - Sismond de Sismondidir
 - Fransua Kenedir
 - Adam Smitdir
 - David Rikardodur
-

Sual: Hansı iqtisadçı alim hesab edirdi ki, reallaşma prosesi üçün ən vacib cəhət istehsalla istehlakin uyğun gəlməsidir, bu: (Çəki: 1)

- Sismondi de Sismondidir
- Adam Smitdir

-
- Karl Marksdır
 - Fransua Kenedir
 - David Rikardodur
-

Sual: İctimai kapitalın təkrar istehsalı nəzəriyyəsi kimindir? (Çəki: 1)

- C.Hiks
 - İ.Fişer
 - K.Marks
 - A.Marşal
 - M.Fridmen
-

Sual: Ölkə sərvətinin yiğım mənbəyi, təkrar istehsalın zəruri şərti, bu: (Çəki: 1)

- texniki tərəqqi
 - əsas kapital
 - insan kapitalı
 - bank kapitalı
 - pul resursları
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Xammal resursları hansı qrupa bölünür: (Çəki: 1)

- tükənən və yeniləşən resurslara
 - tükənməz resurslara
 - tükənməz və təkrar istehsal olunan resurslara
 - təkrar istehsal olunan və bərpa olunan resurslara
 - tükənən və təkrar istehsal olunan resurslara
-

Sual: İstehsal proseslərinin daimi bərpası və təkrarlanması: (Çəki: 1)

- təkrar istehsal
 - fərdi təkrar istehsal
 - sadə təkrar istehsal
 - geniş təkrar istehsal
 - üç bənd düzdür
-

Sual: İstehsalın dəyərcə əvvəlki həcmində təkrarlanması: (Çəki: 1)

- geniş təkrar istehsal
- sadə təkrar istehsal

-
- konyukturlu təkrar istehsal
 - tənəzzüllü təkrar istehsal
 - fərdi təkrar istehsal
-

Sual: İstehsalın dəyərcə daim genişlənən həcmdə təkrarlanması: (Çəki: 1)

- sadə təkrar istehsal
 - geniş təkrar istehsal
 - konyukturlu təkrar istehsal
 - tənəzzüllü təkrar istehsal
 - fərdi təkrar istehsal
-

Sual: İctimai istehsalın daim təkrarlanan əlaqə və axın formasında yenidən bərpası və təkrarlanması: (Çəki: 1)

- ictimai təkrar istehsal
 - fərdi təkrar istehsal
 - sadə təkrar istehsal
 - geniş təkrar istehsal
 - intensiv təkrar istehsal
-

Sual: İctimai təkrar istehsalın nəticəsi: (Çəki: 1)

- məcmu məhsul
 - məcmu gəlir
 - məcmu ictimai məhsul
 - istehsalın milli həcmi
 - istehsal olunmuş məhsulun dəyərcə ifadəsi
-

Sual: Gəlirlərdən əldə olunmuş resursun istifadəsinin xarakterinə görə təkrar istehsalın növlərini müəyyənləşdirin: (Çəki: 1)

- sadə, geniş, dar
 - ekstensiv, intensiv, qarışiq
 - ekstensiv, intensiv
 - resurstutumlu, resursa qənaət etmə, neytral
 - resurstutumlu və neytral
-

Sual: İqtisadi şəraitdən asılı olaraq istehsalın həcminin dəyərcə fərqli templərlə təkrarlanması: (Çəki: 1)

- geniş təkrar istehsal
 - sadə təkrar istehsal
 - konyukturlu təkrar istehsal
 - tənəzzüllü təkrar istehsal
 - ictimai təkrar istehsal
-

Sual: Cəmiyyətin iqtisadi-sosial rifah halını əks etdirən təkrar istehsal: (Çəki: 1)

- sadə geniş təkrar istehsal
- fərdi və ictimai təkrar istehsal

- konyukturlu təkrar istehsal
 - tənəzzüllü təkrar istehsal
 - geniş və konyukturlu təkrar istehsal
-

Sual: Gəlirlərdən əldə olunmuş resursun istifadəsinin xarakterinə müvafiq olaraq aşağıdakı təkar istehsal növləri müəyyənləşir, bunlar: (Çəki: 1)

- ekstensiv, intensiv və qarışiq təkar istehsal
 - resurstatumlu, resursqənaətli və neytral təkrar istehsal
 - sadə, geniş və resurstatumlu təkrar istehsal
 - fondtutumlu, neytral təkrar istehsal
 - sadə, geniş, dar təkrar istehsal
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İctimai təkrar istehsalın ilkin şərti və maddi əsası: (Çəki: 1)

- ailənin gəlirlərinin səviyyəsi
 - məcmu ictimai məhsulun reallaşması
 - ölkənin iqtisadi problemləri
 - milli gəlirin formallaşması
 - ümumi milli məhsulun artımı
-

Sual: İstehsal funksiyası nə deməkdir? (Çəki: 1)

- əmək və kapital məsrəflərinin məhsulun həcminə təsiri
 - inflyasiya və işsizliyin qarşılıqlı əlaqəsi
 - ÜDM və milli gəlirin nominal həcmi
 - xalis milli məhsulun istehsalı amilləri
 - ÜMM-un nominal həcmi
-

Sual: Ölkənin milli məhsulunun və milli gəlirinin xeyli hissəsi əsasən nəyin hesabına əldə olunur: (Çəki: 1)

- əsas kapitalın həcmi və əsaslı vəsait qoyuluşunun yüksəlməsi hesabına
 - dövriyyə vəsaitinin həcmi ilə amortizasiya vəsaiti hesabına
 - amortizasiya vəsaiti ilə əsas kapital hesabına
 - əsas kapital ilə dövriyyə vəsaiti hesabına
 - əsas kapital ilə dövriyyə vəsaiti hesabına
-

Sual: İqtisadi şəraitdən asılı olaraq istehsalın həcminin dəyərcə fərqli templərlə

təkrarlanması: (Çəki: 1)

- geniş təkrar istehsal
 - konyukturalı təkrar istehsal
 - tənəzzüllü təkrar istehsal
 - sadə təkrar istehsal
 - fərdi təkrar istehsal
-

Sual: İstehsalın dəyərcə həcminin əvvəlki dövrə nisbətən aşağı səviyyədə təkrarlanması: (Çəki: 1)

- konyukturalı təkrar istehsal
 - fərdi təkrar istehsal
 - sadə təkrar istehsal
 - tənəzzüllü təkrar istehsal
 - geniş təkrar istehsal
-

Sual: ÜMM-un hesablanması metodları: (Çəki: 1)

- istehsala görə, xərclərin və gəlirlərin məcmusuna görə
 - xərclərə və milli gəlirə görə
 - milli gəlirə və xalis milli məhsula görə
 - istehsalın səviyyəsi və xalis milli məhsula görə
 - gəlirlərin məcmusuna görə
-

Sual: İntensiv təkrar istehsalın əsas formaları: (Çəki: 1)

- resurstatumlu, resursqoruyucu, neytral
 - resursqoruyucu, qarışiq, neytral
 - neytral, qarışiq, resurstatumlu
 - hamısı düzdür
 - heç biri düz deyil
-

Sual: Bu, təkrar istehsalın intensivləşmə növü istehsalın intensivləşdirilməsi, yeni texnikanın, texnologiyanın istehsala tətbiqi, təbii resurslardan yanaşı istifadə və sairdir: (Çəki: 1)

- geniş mənada təkrar istehsal
 - resursqənaətli təkrar istehsal
 - dar mənada təkrar istehsal
 - resurstatumlu təkrar istehsal
 - geniş və dar təkrar istehsal
-

BÖLƏM: 0401

Ad	0401
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Məcmu tələb nə deməkdir? (Çəki: 1)

- bütün ev təsərrüfatlarının tələbi
 - planlaşdırılan xərclərin cəmi
 - ev təsərrüfatlarının və dövlətin cəm tələbi
 - düzgün cavab yoxdur
 - bütün cavablar düzgündür
-

Sual: Milli gəlirin istehlaka getməyən hissəsi: (Çəki: 1)

- ümumi gəlir
 - ümumi daxili məhsul
 - ümumi yiğim (əmanət)
 - ümumi xərclər
 - məcmu tələb
-

Sual: ÜDM-i müəyyən edərkən aşağıdakılardan hansılar nəzərə alınır? (Çəki: 1)

- əlavə olunmuş dəyər
 - transfer ödəmələri
 - işlənmiş malların alqı-satqısı
 - yuxarıda göstərilənlərdən hamısı
 - hes biri aid deyil
-

Sual: ÜDM-i necə ölçmək olar? (Çəki: 1)

- gəlirlərə və istehlaka görə
 - xərclərə və istehsala görə
 - gəlirlərə və xərclərə görə
 - istehsala və istehlaka görə
 - hamısı düzdür
-

Sual: İlk "xərclər – buraxılış" cədvəli kim tərəfindən və hansı ölkə üçün tərtib olunub: (Çəki: 1)

- Rendratev tərəfindən 1940-ci ildə Rusiya üçün
 - V.Nemçin tərəfindən 1944-cü ildə Almaniya üçün
 - V.Belkin tərəfindən 1945-ci ildə Estoniya üçün
 - V. Leontyev tərəfindən 1936-ci ildə ABŞ üçün
 - V.Kossov tərəfindən 1945-ci ildə Rusiya üçün
-

Sual: Mövcud ilin məhsul istehsalından əldə edilən pul gəliri bərabərdir: (Çəki: 1)

- keçən ilin istehsal xərclərinin həcminə
 - daxili investisiya xərclərinin həcminə
 - mövcud ildə istehsal xərclərinin həcminə
 - xarici investisiya xərclərinin həcminə
 - həm daxili, həm də xarici investisiyaların həcminə
-

Sual: Xərclər üzrə ÜMM hesablaşdırıldığda, aşağıdakı növ xərclər cəmlənir: (Çəki: 1)

- şəxsi istehlak xərcləri, ümumi xüsusi daxili investisiyalar və əmtəə və xidmətlərin dövlət alışı
 - dövlətin büdcə xərcləri, müəssisənin xərcləri
 - transfert xərcləri, şəxsi istehlak xərcləri, büdcə xərcləri
 - daxili investisiya xərcləri, büdcə xərcləri, şəxsi istehlak xərcləri
 - şəxsi istehlak xərcləri, əmtəə və xidmətlərin dövlət alışı və xarici investisiyalar
-

Sual: Nəticə göstəricilərini qiymətləndirmək üçün istifadə olunan əsas göstərici: (Çəki: 1)

- milli gəlir
 - ümumi məhsul
 - xalis milli məhsul
 - ümumi daxili məhsul
 - milli sərvət
-

Sual: Milli sərvətin yeniləşməsinin və artırılmasının əsas mənbəyi: (Çəki: 1)

- milli gəlirdir
 - daxili məhsuldur
 - ictimai məhsuldur
 - idxaldır
 - ixracdır
-

Sual: ÜDM, qiymət səviyyəsi, faiz dərəcəsi, məşğulluq, iş fəallığı – dedikdə adətən onun uzunmüddətli xətti trendindən yayınmaları nəzərdə tutulur ki, buna: (Çəki: 1)

- makroiqtisadi göstəricilərin müqayisəsi
 - makroiqtisadi göstəricilərdən kənarlaşma
 - makroiqtisadi göstəricilərin dəyişməsi
 - makroiqtisadi trend
 - makroiqtisadi yanaşma deyilir
-

Sual: O, bir tərəfdən, əmtəə və xidmətlərin alınmasının axırıncı istifadəçilərinin xərclərinin məbləği kimi müəyyənləşir, digər tərəfdən, o, istehsal prosesində yaradılmış təsərrüfat subyektlərinin fəaliyyətin gəlirlərinin məbləği kimi hesablanır, (Çəki: 1)

- ümumi ictimai məhsuldur
 - ÜDM və ya ÜMM-dur
 - son ictimai məhsuldur
 - faktor gəlirlər qalığı
 - milli gəlir
-

BÖLMƏ: 0402

Ad 0402

Suallardan 13

Maksimal faiz 13

Sualları qarşıdırmaq

Sual: Əgər potensial və faktiki ÜDM bir-bilərinə bərabərdirlərsə, bu halda iqtisadiyyatda: (Çəki: 1)

- tsiklik işsizlik yoxdur
 - işsizliyin təbii səviyyəsi mövcuddur
 - friksion işsizlər var
 - struktur işsizlər var
 - hamısı düzdür
-

Sual: Aşağıdakılardan hansılar ÜDM-in xərclərə görə hesablanmasında nəzərə alınır? (Çəki: 1)

- investisiya xərcləri
 - dividendlər
 - dövlət xərcləri
 - amortizasiya
 - B+D düzdür
-

Sual: İl ərzində istehsal edilmiş məhsulun dəyərinin həmin fondların orta illik dəyərinə olan nisbəti: (Çəki: 1)

- amortizasiya
 - fond tutumu
 - amortizasiya norması
 - fondverimi
 - fond qalığı
-

Sual: İl ərzində istehsal və istehlak edilmiş əmtəə və xidmətlərin dəyəri: (Çəki: 1)

- XMM (xalis milli məhsul)
 - ÜMM (ümumi milli məhsul)
 - MG (milli gəlir)
 - XG (xalis gəlir)
 - İG (izafi gəlir)
-

Sual: İnvestisiya həcmi ilə ÜDM-in tempinin dəyişməsi arasında nisbət: (Çəki: 1)

- multiplikator
 - qiymət indeksi
 - akselerator
 - gəlirin ümumi səviyyəsi
 - investisiya riski
-

Sual: Məcmu təklif nəyin dəyəridir? (Çəki: 1)

- satışa təqdim edilən bütün son məhsul və xidmətlərin
- ümumi ictimai məhsulun

- ümumi daxili məhsulun
 - düzgün cavab yoxdur
-

Sual: Milli gəlirdən şəxsi gəlirlərə keçərkən hansılar nəzərə alınır? (Çəki: 1)

- transfert ödəmələri
 - müəssisələrdən tutulmuş vergilər
 - fərdi vergilər
 - sosial sığorta ödəmələr
 - dolayı vergilər
-

Sual: Mövcud bazar qiymətləri ilə hesablanan ÜMM (ümumi milli məhsul) necə adlanır: (Çəki: 1)

- real ÜMM
 - nominal ÜMM
 - ÜMM deflyatoru
 - qiymət indeksi
 - xalis milli məhsul
-

Sual: Ölkənin istehsalının inkişaf dərəcəsini, onun əhalisinin rifah halını ən real müəyyən edən göstərici: (Çəki: 1)

- ümumi milli məhsul
 - ümumi daxili məhsul
 - xalis milli məhsul
 - milli gəlir
 - adambaşına düşən ümumi milli məhsul
-

Sual: Ümumi daxil məhsul hansı qiymətlərlə ölçülür? (Çəki: 1)

- müqayisəli qiymətlər ilə
 - istehsalçı qiymətləri ilə
 - bazar qiymətləri ilə
 - istehlakçı qiymətləri ilə
 - istehsalçı və istehlakçı qiyməti ilə
-

Sual: Ölkələrin çoxu üçün ÜDM ilə UMM göstəriciləri arasında fərq: (Çəki: 1)

- $\pm 1\%$ -dir
 - 1%-dir
 - $\pm 2\%$ -dir
 - 2%-dir
 - 0%-dir
-

Sual: Müxtəlif metodlar – istehsal, xərclər və gəlirlər vasitəsilə qiymətləndirilən əsas makroiqtisadi göstəricilər: (Çəki: 1)

- XMM
- UMM və ÜDM
- MG

- Milli sərvət
 - Məcmu ictimai məhsul
-

Sual: ÜMM-dan kapitalın istehlak olunan hissəsini çıxılmaqla hesablaşdırılır, bu: (Çəki: 1)

- XMM
 - ÜDM
 - MG
 - MİM
 - heç biri düz deyil
-

BÖLƏM: 0403

Ad	0403
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əgər Azərbaycanın vətəndaşı Türkiyənin özəl müəssisələrinin birində çalışırsa onun əldə etdiyi gəlir aid edilir: (Çəki: 1)

- Azərbaycanın ÜMM-na və Türkiyənin ÜDM-na
 - Azərbaycanın ÜDM-na və Türkiyənin ÜMM-na
 - həm Azərbaycanın və Türkiyənin ÜDİ-na
 - Azərbaycanın və Türkiyənin ÜMM-na
 - Azərbaycanın ÜMM-na və ÜDM-na
-

Sual: Aşağıdakılardan hansılar ÜDM-da gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır? (Çəki: 1)

- dələyi vergilər
 - xalis ixrac
 - bölünməmiş mənfəət
 - renta ödəmələri
 - birbaşa vergilər
-

Sual: Məcmu təklif aşağıdakılardan hansına bərabərdir? (Çəki: 1)

- bazara çıxarılan bütün məhsulların dəyərinə
 - bazara çıxan məhsulların nominal həcminə
 - ÜMD-in potensial həcminə
 - xalis milli məhsulun real həcminə
 - ÜMM həcminə
-

Sual: Makroiqtisadi modelin iqtisadiyyatın dörd əsas funkүional asılılığına müvafiq quruluşu: (Çəki: 1)

- davranış, qərar qəbul olunması amili, institusional, tələb-təklif əlaqəsi
 - tələb-təklif əlaqəsi, texnoloji, qiymət, davranış
 - davranış, texnoloji, qiymət, qərar qəbul olunması
 - qərar qəbul olunması, qiymət, xarici iqtisadi və institusional
 - texnoloji, defision, davranışlı, institusional
-

Sual: Milli gəlirdən xalis gəlirə keçərkən nə nəzərə alınır? (Çəki: 1)

- nəqliyyat ödəmələri
 - müəssisələrdən tutulan vergi
 - fərdi vergilər
 - sosial sığorta ödəmələr
 - dolayı vergilər
-

Sual: ÜDM aşağıdakılardan hansılarla səciyyələnir? (Çəki: 1)

- ÜDM dəyər ifadəsində əks olunur
 - ÜDM kəmiyyət ifadəsində əks olunur
 - ÜDM həm dəyər, həm də kəmiyyət ifadəsində əks olunur
 - yuxarıda göstərilənlərdən heç biri düz deyil
 - hamısı düzdür
-

Sual: ÜDM neçə metodla hesablanır? (Çəki: 1)

- gəlirlərə görə, xərclərə görə, əlavə dəyərə görə
 - əmək haqqına və istehsal xərclərinə görə
 - sabit və dəyişən xərclərə görə
 - ümumi və dəyişən xərclərə görə
 - maya dəyərinə görə
-

Sual: ÜDM-nin real həcmi müəyyən etmək üçün istifadə olunan qiymət indeksi: (Çəki: 1)

- ÜMM deflyatoru
 - ÜDM deflyatoru
 - məcmu gəlir deflyatoru
 - qiymət deflyatoru
 - yiğım deflyatoru
-

Sual: Ümumi daxil məhsul nə deməkdir? (Çəki: 1)

- bütün istehsal edilən əmtəə və xidmətlərin cəmi
 - bütün satılmış əmtəə və xidmətlərin həcmi
 - istehlak üçün nəzərdə tutulmuş bütün hazır məhsulların kəmiyyəti
 - bütün son məhsul və xidmətlərin bazar dəyəri
 - heç biri doğru deyil
-

Sual: Ümumi daxili məhsul (ÜDM) və Ümumi milli məhsul (ÜMM) hansı metodla hesablanır? (Çəki: 1)

- hesab metodu
 - balans metodu
 - hesab və xərc metodu
 - balans və gəlir metodu
 - gəlir, sahə və xərc metodu
-

Sual: ÜDM-dan xalis milli məhsula (XMM) keçmək üçün nə etmək lazımdır? (Çəki: 1)

- xalis investisiya xərclərini əlavə etmək lazımdır
 - amortizasiya xərclərini çıxmaq lazımdır
 - əsas fondların aşınması dəyərini ÜDM-a əlavə etmək lazımdır
 - müstəqim (dolayı) vergiləri çıxmaq lazımdır
 - birbaşa vergiləri çıxmaq lazımdır
-

Sual: O, bir tərəfdən, əmtəə və xidmətlərin alınmasının axırıcı istifadəçilərinin xərclərinin məbləği kimi müəyyənləşir, digər tərəfdən, o, istehsal prosesində yaradılmış təsərrüfat subyektlərinin fəaliyyətin gəlirlərinin məbləği kimi hesablanır, bu: (Çəki: 1)

- ümumi ictimai məhsuldur
 - ÜDM və ya ÜMM-dur
 - son ictimai məhsuldur
 - faktor gəlirlər qalığı
 - milli gəlir
-

Sual: Milli hesablar sisteminə əsasən makroiqtisadi göstəricilər hesablanarkən hansı sahələr arasında fərq müəyyənləşmir: (Çəki: 1)

- maddi istehsal və xidmət sahələri arasında
 - qeyri-maddi istehsal və xidmət sahələri arasında
 - maddi və qeyri-maddi istehsal
 - maddi istehsal və onun bölmələri arasında
 - qeyri-maddi istehsal və onun bölmələri arasında
-

Sual: Ümumi milli məhsul ilə ümumi daxili məhsul arasında nominal fərq adətən neçə faiz təşkil edir: (Çəki: 1)

- milli iqtisadiyyatın globallaşma və integrasiyası nəticəsində 1%-dən çox artmağa meyllidir
 - 1%-dən artıq olmur
 - 5%-dən artıqdır
 - 4%-dən artıqdır
 - 6%-dən artıqdır
-

Sual: İstehsalın real həcmi, cari ildə yaradılmış bütün əmtəə və xidmətlərin fiziki məbləğinin cəmi müəyyənləşir, bu hansı düsturla ifadə olunur: (Çəki: 1)

- $ay = x_1 + y_1$
- $Y_i = P_i \times Q_i$
- $P = y/Q_i$
- $X_i = X_y/X_i$
-

$$Q = \sum_i Q_i$$

Sual: Sahələrarası balans modeli istiqamətlənib: (Çəki: 1)

- hər sahənin məhsul istehsalının ehtiyatına, mövcud tələbin dolğun olması məqsədi ilə
 - ayrı-ayrı sahələrin məhsul istehsalı və onların ehtiyatlarının yaranması
 - sahələrarası proporsiyalarda nisbəti tənzimləməyə
 - sahədaxili istehsal ehtiyatlarına, təklifi dolğun təşkil etmək üçün
 - sahənin iqtisadi inkişafına
-

Sual: Nominal UMM-in real ÜMM-ə nisbəti, UMM-in qiymət artımı hesabına artması göstərir ki, bu: (Çəki: 1)

- UMM-un qiymət indeksidir
 - Las peyras indeksidir
 - UMM-in deflyatorudur
 - Paaşə indeksidir
 - qiymət indeksidir
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin banisi kimdir? (Çəki: 1)

- A.Smit
 - A.Marşall
 - L.Valras
 - C.Keyns
 - D.Rikardo
-

Sual: Məcmu təklif dedikdə nə başa düşülür? (Çəki: 1)

- istehsal olunub satışa çıxarılan əmtəə və xidmətlərin cəmi
 - satışa çıxarılan və ehtiyatda qalan əmtəələrin cəmi
 - ölkə daxilində istehsal olunmuş və kənardan idxal olunmuş məhsulların cəmi
 - hamısı düzdür
 - ölkədən kənardə istehsal olunmuş məhsulların cəmi
-

Sual: Fərdi tarazlığı ayrı-ayrı əmtəələr üzrə tarazlıq kimi izah edib, ümumi tarazlığın bu tarazlıqların cəmi olduğunu qeyd edən nəzəriyyəci: (Çəki: 1)

- A.Marşal
 - L.Valras
 - C.Klark
 - C.Robinson
 - E.Çemberlin
-

Sual: Qiymətin dəyişməsi ilə ÜMM dəyişməsini xarakterizə edən göstərici: (Çəki: 1)

- qiymət defilyatoru
 - qiymət səviyyəsi
 - qiymət dərəcəsi
 - transfert xərclər
 - pərakəndə qiymətlər
-

Sual: Məcburi ehtiyatların norması müəyyənləşir: (Çəki: 1)

- pul qoyuluşlarının sıgorta dərəcəsindən
 - pul qoyuluşlarının növünə görə
 - nəğd pul qoyuluşlarının həcminə görə
 - depozitlərin həcminə müvafiq faizlə
 - heç biri düz deyil
-

Sual: Bütün bazarların qarşılıqlı təsiri nəticəsində yaranır ki, bu zaman bazarlardan birində tələb və ya təklifin dəyişməsi bütün bazarlarda tarazlıq qiymətləri və satış həcminə təsir edir, bu: (Çəki: 1)

- Ümumi tarazlıq
 - ideal tarazlıq
 - real tarazlıq
 - iqtisadi tarazlıq
 - hamısı düzdür
-

Sual: “Əmtəə təkifi öz tələbini yaradır” qanunu neçə adlanır: (Çəki: 1)

- Smit qanunu
 - Sey qanunu
 - Marks qanunu
 - Marşal qanunu
 - Neyman qanunu
-

Sual: A.Marşalın “tarazlıq qiyməti”nin formallaşmasına uzunmüddətli dövrdə təsir edir: (Çəki: 1)

- təklif
 - tələb
 - bazar qiyməti
 - məcmu tələb
 - məcmu təklif
-

Sual: Makroiqtisadi səviyyədə daha yüksək qiymətlər: (Çəki: 1)

- istehsal xərclərini sabit saxlamağa stimullaşdırır
 - istehsalın genişləndirilməsini simullaşdırır
 - istehsal amillərin sabit saxlamağa stimullaşdırır
 - istehsal həcmının sabit saxlamağa stimullaşdırır
 - amortizasiya ayırmalarını atırmağa stimullaşdırır
-

Sual: Son əmtəə və xidmətlərin qiymət indeksinin müxtəlif göstəricilərində milli istehsalın real həcmidir: (Çəki: 1)

- məcmu təklif
 - məcmu tələb
 - ümumi tarazlıq
 - real tarazlıq
 - tələblə təklifin bərabərliyi
-

Sual: Hansı iqtisadi məktəb bildirir ki, məcmu təklif əyrisi ya üfiqidir, ya da ucalandır: (Çəki: 1)

- Keynsçi məktəb
 - neoklassik məktəb
 - monitarist məktəb
 - institutional məktəb
 - klassik məktəb
-

Sual: Uzunmüddətli iqtisadi tarazlıq yalnız bazarı tələb tərəfindən idarə edən tələbatlarla deyil, həm də istehsal xərcləri tərəfindəki amillərlə şərtlənir, bu müddəanın müəllifi kimdir? (Çəki: 1)

- A.Marşal
 - A.Piqu
 - D.Rikardo
 - C.Keyns
 - H.Tunen
-

Sual: Əgər məcmu tələb məcmu təklifdən azdırsa (AD

- artacaq
 - aşağı düşəcək
 - dəyişməyəcək
 - sabit qalacaq
 - C və D düzdür
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymətlərin dəyişməz səviyyəsində məcmu tələbin dəyişməsinə hansı amillər təsir edir? (Çəki: 1)

- istehlak yönümlü xərclərdə dəyişikliklər
 - investisiya xərclərində dəyişikliklər
 - xalis ixracda dəyişikliklər
 - yuxarıdakılar hamısı düzdür
 - investisiya xərclərində və xalis ixracda dəyişikliklər
-

Sual: Aşağıdakılardan hansılar ÜDM-un gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır? (Çəki: 1)

- dolayı vergilər
 - xalis ixrac
 - bölməmiş mənfəət
 - renta ödəmələr
 - birbaşa vergilər
-

Sual: Əgər məcmu tələb məcmu təklifdən azdırsa (AD

- artacaq
 - aşağı düşəcək
 - dəyişməyəcək
 - sabit qalacaq
 - C və D düzdür
-

Sual: Xiks və Xansen tərəfindən işlənmiş əmtəə və pul bazarının qarşılıqlı asılılıq modeli: (Çəki: 1)

- IS-LM modeli
 - AD-AS modeli
 - "ford mustanq" modeli
 - "gəlirlər-xərclər" modeli
 - "məcmu tələb-məcmu təklif" modeli
-

Sual: Alıcıların alış həcminə nisbətən planlarının, satıcıların satış həcminə nisbətən planlarına uyğun gəlməsi: (Çəki: 1)

- iqtisadi tarazlıq
 - ümumi iqtisadi tarazlıq
 - tələbin tarazlığı
 - təklifin tarazlığı
 - istehlakın tarazlığı
-

Sual: Bazar vəziyyəti – bütün qarşılıqlı asılı bazarlarda eyni zamanda tələblə təklif arasında bərabərliyə nail olunması: (Çəki: 1)

- tələb və təklifin ümumi tarazlığı
- ümumi makroiqtisadi tarazlıq

-
- Ümumi iqtisadi tarazlıq
 - təklif və istehsalın ümumi tarazlığı
 - gəlirlər və xərclərin ümumi tarazlığı
-

Sual: Qiymətin mümkün olan səviyyəsində, istehlakçıların əldə etməyə hazır olduğu əmtəə və xidmətlərin miqdarı: (Çəki: 1)

- LM əyrisi
 - məcmu təklif əyrisi AD
 - məcmu tələb əyrisi AS
 - məcmu təklif əyrisi AS
 - məcmu tələb əyrisi AD
-

Sual: İqtisadiyyatda pul təklifinin azalması qrafik olaraq aşağıdakı kimi hərəkət edə bilər: (Çəki: 1)

- AS əyrisi sola-yuxarı
 - AS əyrisi sağa-aşağı
 - AD əyrisi sola-aşağı
 - AD əyrisi sağa-yuxarı
 - AS əyrisi sola-yuxarı, AD əyrisi sağa-yuxarı
-

Sual: Vaxt və məkan şəraitində iqtisadi proseslərin gedışatına ehtiyat və axın dəyişiklikləri də təsir göstərir ki, bu da özünü: (Çəki: 1)

- dövran modeli kimi əks etdirir
 - ümumi müvazinət modeli kimi əks etdirir
 - aqreqat modeli kimi əks etdirir
 - məcmu əmtəə və xidmətlər bazarı modeli kimi
 - tələb modeli kimi əks etdirir
-

Sual: Fərdlərin maraqlarının xalq təsərrüfatının bütün struktur element-lərində, bölmələrində, sahələrində optimal həyata keçirilməsi zamanı, onların iqtisadi davranışında müşahidə olunan tarazlıq: (Çəki: 1)

- ideal tarazlıq
 - real tarazlıq
 - bazar tarazlığı
 - ümumi tarazlıq
 - makroiqtisadi tarazlıq
-

Sual: A.Marşal “Ekonomiksin prinsipləri” əsərində, o bazarın iqtisadi təhlilin mərkəzində “tarazlıq qiyməti”ni götürürdü və hesab edir ki, qısamüddətli dövrə onun formallaşmasına: (Çəki: 1)

- tələb təsir göstərir
 - təklif təsir göstərir
 - bazar qiymətləri təsir göstərir
 - məcmu tələb təsir göstərir
 - məcmu təklif təsir göstərir
-

Sual: Hər bir mümkün qiymətlər səviyyəsində nəğd real istehsal həcminin səviyyəsini göstərən model: (Çəki: 1)

- məcmu təklif modeli
 - məcmu tələb modeli
 - tələb modeli
 - təklif modeli
 - ümumi iqtisadi tarazlıq modeli
-

Sual: İqtisadi sistemdə qeyri-təkmil rəqabət və bazara xarici amillərin təsiri şəraitində müəyyənləşən tarazlıq: (Çəki: 1)

- real makroiqtisadi tarazlıq
 - ideal makroiqtisadi tarazlıq
 - arzuolunmaz tarazlıq
 - ümumi iqtisadi tarazlıq
 - ümumi optimal tarazlıq
-

Sual: Əgər məcmu tələb Keyns intervalında dəyişirse tələbin artması milli istehsalın real həcminin: (Çəki: 1)

- azalmasına səbəb olur
 - artmasına səbəb olur
 - sabit qalmasına səbəb olur
 - cavabların heç biri düz deyil
 - interval dəyişməzdır
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verərsə bu zaman: (Çəki: 1)

- alıcıların itkisinə nisbətən satıcıların gəlirləri daha çox yüksələr
 - əvvəlki miqdarda əmtəə satdıqda satıcı ziyana düşmür
 - istehsalçıların gəliri hökmən artar, istehslakçıların gəliri isə hökmən azalar
 - istehsalçıların gəliri artar, istehlakçıların gəliri azalar
 - heç biri doğru deyil
-

Sual: Ən ümumi mənada məcmu tələb və məcmu təklif arasında olan iqtisadi tarazlıq nəyi ifadə edir? (Çəki: 1)

- bazarlarda qiymətlə tələbat arasında olan uyğunluğu

- dövlət bölməsi ilə özəl bölmə arasında olan əlaqəni
 - cəmiyyətdə iqtisadi ehtiyatlar və tələbatlar arasında olan uyğunluğu
 - cəmiyyətdə sahibkarların mənafeyi ilə dövlətin iqtisadi siyaseti arasında olan qarşılıqlı əlaqəni
 - heç biri doğru deyil
-

Sual: Məcmu tələb aşağıdakılardan hansılara uyğun olaraq müəyyənləşir? (Çəki: 1)

- cəmiyyətdəki satıcıların sayı ilə onların təklif etdikləri məhsulun qiyməti ilə
 - bazarda alıcı ilə satıcı arasında olan sövdələşmələrin cəmi ilə
 - cəmiyyətdə pul təklifi və qiymətlərin ümumi səviyyəsi ilə
 - yuxarıdakılardan hamısı ilə
 - heç biri doğru deyil
-

Sual: Paretoya görə ümumi iqtisadi müvazinətliyin meyarı (kriteriya) nədir? (Çəki: 1)

- maksimum faydalılıq
 - məcmu faydalılığın açıqlanması
 - fərdlərin və əhalinin rifah halının yaxşılaşdırılması
 - fərdi rifah halının qiymətləndirilməsi
 - ictimai rifah halının yaxşılaşdırılması
-

Sual: Qiymətlər vasitəsilə istehsal, istehlak, tələb və təklif arasında əlaqə qiymətin hansı funksiyasıdır? (Çəki: 1)

- tələb və təklifin balanslaşdırılması
 - tələbat və tələbin balanslaşdırılması
 - tələbat və təklifin balanslaşdırılması
 - müəssisə qiymətlərinin balanslaşdırılması
 - rəqabət
-

Sual: Enerji resurslarına qiymətlərin qalxması nəyə gətirir? (Çəki: 1)

- məcmu tələb əyrisinin sağa yerdəyişməsinə
 - məcmu təklif əyrisinin sağa yerdəyişməsinə
 - məcmu təklif əyrisinin sola yerdəyişməsinə
 - məcmu tələb əyrisinin sola yerdəyişməsinə
 - düzgün cavab yoxdur
-

Sual: İstehsal xidmətlərinə olan səmərəli təklif və səmərəli tələb xidmətlər bazarında tarazlaşır, səmərəli təklif və səmərəli tələb məhsullar bazarında tarazlaşır, satış qiymətləri məhsuldar xidmətlərdə ifadə olunmuş istehsal xərclərinə bərabər nəzəriyyə kimindir və necə adlanır: (Çəki: 1)

- L.Valrasın ümumi iqtisadi tarazlıq nəzəriyyəsi
 - A.Marşalın fərdi tarazlıq nəzəriyyəsi
 - E.Çemberlinin ümumi tarazlıq nəzəriyyəsi
 - C.Klarkın inkişaf edən sistem daxilində tarazlıq nəzəriyyəsi
 - C.Xiksin fərdi texnoloji nəzəriyyəsi
-

Sual: Multiplikator göstərir ki: (Çəki: 1)

- investisiyanın artdığı şəraitdə ÜMM-un artımı müşahidə olunmur
 - investisiyanın artması ÜMM-un analoji artımına səbəb olur
 - investisiyanın artması ÜMM-un artımında artan effektə səbəb olur
 - investisiyanın artımı bazar tarazlığından asılıdır
 - tələb əyrisini sağa istiqamətləndirir
-

Sual: $Y=C+I+NX$, burada Y – milli gəlir, C – son istehlak, I – yiğim (investisiya), NX – əmtəə və xidmətlərin xalis ixracı. Bu: (Çəki: 1)

- əsas makroiqtisadi bərabərlikdir
 - daxili xarici bərabərlik modelidir
 - investisiyaya nisbətin gəlirin dəyişmə koefisientidir
 - gəlirə nisbətən investisiyanın dəyişmə koefisientidir
 - istehlak və investisiya funksiyasıdır
-

Sual: İqtisadçı-alim, riyaziyyatçı olmaqla bütün bazarlarda azad rəqabət şəraitində eyni zamanda nail olmaq imkanını əsaslandırmışdır: (Çəki: 1)

- L.Valras
 - E.Domar
 - R.Xarrod
 - C.Keyns
 - K.Marks
-

Sual: C.M.Keyns «Cercelin (çerçelin) siyasetinin iqtisadi nəticələri» məqaləsində o dövlətin fəaliyyətini tənqid edirdi: (Çəki: 1)

- məcmu tələbin artırılması ilə əlaqədar
 - məcmu tələbin artırılması ilə əlaqədar
 - məcmu təklifin məhdudlaşdırılması ilə əlaqədar
 - məcmu tələbin məhdudlaşdırılması ilə əlaqədar
 - cavablardan heç biri düz deyil
-

Sual: Uzunmüddətli dövrdə iqtisadiyyatda məhsul buraxılışı müəyyənləşir: (Çəki: 1)

- kapitalın və əməyin həcmi ilə və həm də istifadə olunan texnologiya ilə
 - əhalinin seçimi ilə
 - faiz dərəcəsinin səviyyəsi ilə
 - pul təklifi, dövlət xərclərinin səviyyəsi və vergilərlə
 - qiymət səviyyəsinə təsir ilə
-

Sual: AS əyrisinin klassik variantı göstərir ki, uzunmüddətli dövrdə məcmu tələbin dəyişməsi: (Çəki: 1)

- məhsulun həcminə təsir etmir, yalnız qiymət S səviyyəsinə təsir edir
 - məhsulun həcminə təsir edir, qiymət səviyyəsinə yox
 - məhsulun həcminə və qiymət səviyyəsinə təsir etmir
 - qiymət səviyyəsinə təsir etdiyi kimi məhsul həcminə də təsir edir
 - bank faizləri qiymət səviyyəsinə təsir edir
-

Sual: Əgər istehlakçılar qısamüddətli dövrde cari istehlaka xərclərini artırmağı qərara alsa: (Çəki: 1)

- faiz dərəcələri istehsal həcmini və məşğulluğu sabit saxlayır
 - ilk öncə məhsul istehsalı həcmi və məşğulluq azalar
 - şərtlər eyni qaldıqda qiymət və məşğulluq artar
 - şərtlər eyni qaldıqda məhsul istehsalı və məşğulluq azalar
 - ilk öncə məhsul istehsalı həcmi və məşğulluq artar
-

Sual: Özündə milli iqtisadiyyatın formalaşması prosesini əks etdirməklə, ölkənin malik olduğu iqtisadi potensialdan əhalinin rifahının yaxınlaşdırılması və ya yüksəldilməsi istiqamətini əks etdirir bu: (Çəki: 1)

- ümumi rifah halının yaxşılaşdırılması modeli
 - milli iqtisadi inkişaf modelidir
 - iqtisadiyyatın müavinətli inkişafının təmin olunması modeli
 - ÜDM-un davamlı artım modeli
 - iqtisadi sabitləşdirmə modeli
-

Sual: Məcmu tələb və məcmu təklif əyrilərinin kəsişdiyi nöqtə: (Çəki: 1)

- ümumi bazar qiymətləri tarazlığı nöqtəsi
 - məcmu tələbin tarazlıq nöqtəsi
 - məcmu təklifin tarazlıq nöqtəsi
 - bazar qiymətinə müvafiq tələb və təklif nöqtəsi
 - ümumi iqtisadi tarazlıq nöqtəsi
-

Sual: Makroiqtisadi səviyyədə bütün digər şərtlərin bərabərliyi şəraitində qiymətlərin eyni zamanda qalxması: (Çəki: 1)

- məcmu tələb səviyyəsini aşağı düşməsinə səbəb olur
 - məcmu tələb səviyyəsinin qalxmasına səbəb olur
 - məcmu təklifin səviyyəsinin sabit qalmasına səbəb olur
 - bazarda əmtəə xidmətərin kütləsinə təsir etmir
 - heç bir cavab düz deyil
-

Sual: Keynsçi nəzəriyyəyə müvafiq olaraq məcmu təklif əyrisinin bu parçası yüksələndir. Bu elə təkrar istehsal vəziyyətini nəzərdə tutur ki, bu zaman milli istehsalın real həcmının artması müəyyən qiymətlər artımı ilə müşayiət olunur: (Çəki: 1)

- məcmu təklif əyrisinin orta parçası
 - məcmu təklif əyrisinin üfiqi parçası
 - məcmu təklif əyrisinin aralıq parçası
 - məcmu təklif əyrisinin şaquli parçası
 - məcmu təklif əyrisinin düz xətt parçası
-

Sual: Keynsçi nəzəriyyəyə müvafiq olaraq məcmu təklif əyrisinin bu parçası iqtisadiyyatın dərin tənəzzül, əmək və istehsal resurslarından tam istifadə edilməməsi vəziyyətinə müvafiqdir: (Çəki: 1)

- məcmu təklif əyrisinin şaquli parçası

- məcmu təklif əyrisinin üfiqi parçası
 - məcmu təklif əyrisinin aralıq parçası
 - məcmu təklif əyrisinin düz xətt parçası
 - məcmu təklif əyrisinin orta xətt parçası
-

Sual: Keyns nəzəriyyəsinə müvafiq əgər məcmu tələb aralıq kəsikdə artırsa, bu milli istehsalın: (Çəki: 1)

- real həcmini və qiymətlərin səviyyəsini artırır
 - real həcmimin və qiymətlərin səviyyəsi aşağı düşər
 - real həcminin və qiymətlərin tarazlığını təmin edər
 - ideal həcminin təmin olunmasına şərait yaradar və qiymətlər sabit qalar
 - real həcminin artması resursların artmasına şərait yaradardı
-

BÖLƏM: 0601

Ad	0601
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi artım nədir? (Çəki: 1)

- bank faizlərini aşağı salıb, istehsalı genişləndirmək
 - amortizasiya ayırmaları hesabına istehsalı genişləndirmək ÜDM-in amillərinin kəmiyyətinin saxlanması
 - istehsal amillərinin sahələr arasında bölgüsü
 - real ÜMM-in mütləq həcminin və adambaşına düşən real ÜMM-in artımı
 - resursların sahələr arasında bölgüsü
-

Sual: İqtisadi artımın hansı əsas tipləri var? (Çəki: 1)

- ekstensiv tip
 - intensiv tip
 - sabit inkişaf tipi
 - sürətli inkişaf tipi
 - ekstensiv və intensiv tipi
-

Sual: Həyat səviyyəsi kateqoriyası ilk dəfə kim tərəfindən istifadə edilmişdir? (Çəki: 1)

- C.Mill
 - K.Marks
 - D.Rikardo
 - C.Klark
 - A.Marşal
-

Sual: İqtisadi artımın neçə əsas tipi vardır? (Çəki: 1)

- 3
 - 5
 - 2
 - 6
 - 4
-

Sual: Əmtəə və xidmətlər istehsalı ilə bağlı xərcləri və nəticələri əks etdirən dəyər və natural göstəricilər sistemini əks etdirən iqtisadi artım modeli: (Çəki: 1)

- çoxamilli model
 - universal model
 - biramilli model
 - ikiamilli model
 - qarışiq model
-

Sual: Nadir amillərin məsrəfi ilə əmtəə və xidmətləri buraxılışı arasındaki nisbət: (Çəki: 1)

- səmərəlilik
 - texniki səmərəlilik
 - dinamik səmərəlilik
 - rentabellik
 - mənfəətlilik
-

Sual: Bir nəfərin belə tələbatlarının ödənilmə səviyyəsini cəmiyyətin digər bir üzvünün vəziyyətini pisləşdirmədən artırmaq mümkün olmayan vəziyyəti, bu səmərəlilik: (Çəki: 1)

- texniki səmərəlilik
 - Pareto-səmərəlilik
 - istehsal səmərəliliyi
 - dinamik səmərəlilik
 - allokativ səmərəlilik
-

Sual: Hansı iqtisadçı alim hesab edir ki, azalan gəlirlilik şəraitində iqtisadi səmərəliliyin və milli sərvətin həqiqi ölçüsü qismində ümumi məhsul deyil, xalis məhsul çıxış edir, bu: (Çəki: 1)

- D.Rikardodur
 - H.Tunendir
 - F. Edcuortdur
 - V.Parettodur
 - Y.B.Seydir
-

Sual: İqtisadi səmərəliliyi bazarın genişləndirilməsi və əmək bölgüsü ilə əlaqələndirən iqtisadçı alim: (Çəki: 1)

- D.Rikardo
- F.Edcuort
- Y.B.Sey
- V.Parettodur
- A.Smit

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı iqtisadi artımın təklif amillərinə daxil deyildir? (Çəki: 1)

- təbii resurslar
 - əsas kapitalın həcmi
 - məcmu xərclər
 - əmək resursları
 - iqtisadi resurslar
-

Sual: Y. Şumpeter iqtisadi artımda hansı amilə daha çox üstünlük vermişdir? (Çəki: 1)

- investisiyaya
 - əmək məsrəflərinə
 - kapitala
 - torpağa
 - iqtisadi ehtiyatların səmərəli bölgüsünə
-

Sual: Sənayedə istehsalın təmərküzləşmə forması, bir müəssisədə müxtəlif istehsalların birləşməsinə əsaslanır: (Çəki: 1)

- kombinələşmə
 - kooperativləşmə
 - korporasiya
 - kooperasiya
 - kooperativ
-

Sual: İqtisadi artımın əsas məqsədi: (Çəki: 1)

- əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması
 - iqtisadi artımı keyfiyyətcə yaxşılaşdırmaq
 - investisiyanın həcminin artırılması
 - insan kapitalının investisiyalaşdırılması
 - sərbəst vaxtin və investisiyanın artırılması
-

Sual: Aşağıdakılardan biri iqtisadi artımın amillərinə daxil deyil: (Çəki: 1)

- əsas kapitalın həcmi
- texniki tərəqqi
- təbii resursların kəmiyyət və keyfiyyəti
- intensiv artım

artan resursların səmərəli bölgüsü

Sual: İqtisadi artırma yalnız əməyin və kapitalın təsirini öyrənən model: (Çəki: 1)

- universal model
 - ikiamilli model
 - üçamilli model
 - hamısı düzdür
 - heç biri düz deyil
-

Sual: İqtisadi artımın optimal məqsədi: (Çəki: 1)

- bütün əhalinin həyat səviyyəsinin artması
 - müəssisələrin inkişafı
 - kənd təsərrüfatının inkişafı
 - milli iqtisadiyyatın inkişafı
 - geniş təkrar istehsalın sabit artım tempi
-

Sual: İstehsal amillərinin bölgüsü ictimai tələbatlara cavab vermədikdə və qiymətlər isə son hədd xəclərindən yuxarı olduqda belə səmərəlilik: (Çəki: 1)

- istehsal səmərəliliyidir
 - statik səmərəlilikdir
 - allokativ səmərəlilikdir
 - dinamik səmərəlilikdir
 - texniki səmərəlilikdir
-

Sual: Məhsul buraxılışının maksimum səviyyəsinə çatmaq üçün təsbit olunmuş miqdarda resurslardan səmərəli istifadə: (Çəki: 1)

- dinamik səmərəlilik
 - statik səmərəlilik
 - istehsal səmərəliliyi
 - texniki səmərəlilik
 - allokativ səmərəlilik
-

Sual: Pareto üzrə qrafik optimallıq hansı əyri vasitəsilə şərh oluna bilər: (Çəki: 1)

- mümkün faydalılıq əyrisi ilə
 - mümkün istehsal əyrisi ilə
 - mümkün rifah əyrisi ilə
 - mümkün tələb əyrisi ilə
 - mümkün təklif əyrisi ilə
-

BÖLMƏ: 0603

Ad	0603
----	------

Suallardan	10
------------	----

Maksimal faiz	10
---------------	----

Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Sual: Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artımın amillərinə aiddir? (Çəki: 1)

- işçilərin sayının artması
 - məhsulların qiymətinin artması
 - əmək məhsuldarlığının artması
 - becərilən torpaqların həcminin azalması
 - işçilərin sayının artması, əmək məhsuldarlığının artması, becərilən torpaqların həcminin azalması
-

Sual: İqtisadi artımın dövlət tənzimlənməsi nəzəriyyələrinə aid deyildir: (Çəki: 1)

- neoklassik
 - keynsçilik
 - neokeynsçilik
 - monetarist
 - klassik
-

Sual: İqtisadi artım nədə ifadə olunur? (Çəki: 1)

- ÜMM-in dəyərində
 - ÜMM-in mütləq artımında
 - real ÜMM-in artım tempində
 - əmək haqqının artımında
 - neft hasilatının artımında
-

Sual: İqtisadi artımın inkişaf meyllərindən və nisbətlərində asılı olaraq onun intensiv tipinin formaları: (Çəki: 1)

- fondtutumlu, resursqoruyucu, fondaneytral
 - fondtutumlu, fondverimli
 - resursların qənaətli formada istifadəsi
 - resursqoruyucu, xərclərin səmərəliliyi
 - əməktutumlu, fondaneytral, resursqoruyucu
-

Sual: Yeni avadanlığın tətbiqi nəticəsində mövcud əmtəənin istehsalı ilə məşğul olan işçilərin sayı 1,5 dəfə azalır, əmək məhsuldarlığı isə 3 dəfə artır. Məhsulun fiziki həcminin necə dəyişildiyini tapın: (Çəki: 1)

- məhsulun fiziki həcmi 2 dəfə artmışdır
 - məhsulun fiziki həcmi 4 dəfə artmışdır
 - məhsulun fiziki həcmi 1,5 dəfə artmışdır
 - məhsulun fiziki həcmi 2,5 dəfə artmışdır
 - məhsulun fiziki həcmi 3,0 dəfə artmışdır
-

Sual: İqtisadi artımın amillər üzrə modelləri: (Çəki: 1)

- ikiamilli, çoxamilli, universal model

- biramilli, universal və dördamilli model
 - universal, bir və ikiamilli model
 - çoxamilli və ikiamilli model
 - heç biri düz deyil
-

Sual: Aşağıdakılardan hansılar iqtisadi artımın hərəkətverici qüvvələrinə aiddir: 1. ziddiyətlər 2. iqtisadi tarazlıq 3. iqtisadi bəhsləşmə 4. kapitalın həcmi 5. iqtisadi mənafelər (Çəki: 1)

- 1, 2, 5
 - 1, 2
 - 1, 3, 5
 - 1, 2, 3
 - 3, 4
-

Sual: Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artıma dövlət təsiri kimi çıxış, edir? (Çəki: 1)

- elmi-texniki tədqiqatın stimullaşdırılması
 - kadr hazırlığına dövlət xərcləri
 - vergi sisteminin təkmilləşməsi
 - ixtisaslaşma
 - iqtisadi artım
-

Sual: Adətən effekt və xərclərin nisbəti kimi müəyyənləşdirilir və əmək məhsuldarlığı, fond verimi, materialların verimi kimi göstəricilərlə ifadə olunur – bu: (Çəki: 1)

- iqtisadi rentabellik
 - iqtisadi mənfəətlilik
 - istehsalın artan səmərəlilik qanunu
 - texniki-iqtisadi səmərəlilik
 - sosial səmərəlilik
-

Sual: İqtisadi səmərəlilik nəzəriyyəsinə öz “münaqışələr nəzəriyyəsi” ilə Henri Sicvik hansı əhəmiyyətli töhfə vermişdir? (Çəki: 1)

- istehsal səmərəliliyi və bölgü səmərəliliyini dəqiq ayırir
 - istehlakçı artıqlığı müəyyənləşdirilir
 - kompensasiya prinsiplərini müəyyənləşdirmək
 - ictimai inkişafın integral səmərəliliyini müəyyənləşdirdi
 - istehsal xərcləri və amillərin asılılığını dəqiq müəyyənləşdirdi
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	14
Maksimal faiz	14
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymət dəyişməz qaldıqda təklifə təsir edən amillər: (Çəki: 1)

- qiymət amili
 - tələb amili
 - qeyri-qıymət amilləri
 - təklif amili
 - xərc amili
-

Sual: Əhali gəlirləri: (Çəki: 1)

- milli gəlirin pul, məhsul və xidmətlər şəklində ev təsərrüfatlarının sərəncamına keçən hissədir
 - əmək haqqından ibarətdir
 - pul gəlirlərindən ibarətdir
 - nominal və real gəlirlərdən ibarətdir
 - natural gəlirlərdən ibarətdir
-

Sual: Fasılısız proses olub cəmiyyətin inkişafının bütün mərhələlərində baş verən mütərəqqi dəyişiklikləri ifadə edir: (Çəki: 1)

- sürətli inkişaf
 - texnoloji təkmilləşmə
 - tərəqqi
 - elmi-texniki tərəqqi
 - elmi nailiyyətlər
-

Sual: Müəyyən vaxt ərzində alınan və istehlak edilən əmtəələrin ümumi miqdarı: (Çəki: 1)

- istehlak
 - yiğım
 - bölgü
 - investisiya
 - hamısı düzdür
-

Sual: Gəlirin istehlak edilməyən, yiğima yönəldilən hissəsi: (Çəki: 1)

- əmanət
 - istehlak
 - izafi məhsul
 - izafi dəyər
 - gəlirin həcmi
-

Sual: Gəlirlərin dəyişməsinin investisiyaların dəyişməsindən asılılığını xarakterizə edən əmsal: (Çəki: 1)

- akselerator
- investisiya arzusu
- multiplikator

-
- istehlakçı arzusu
 - yiğim etmək arzusu
-

Sual: Artan kapitalla silahlanma və artan əmək məhsuldarlığı daimi kapitalverimi ilə müşayiət olunur. Bu: (Çəki: 1)

- ETP kapitalqoruyucu tipi
 - Xiksə görə ETP
 - neytral ETP
 - Xarroda görə ETP
 - əməkqoruyucu ETP
-

Sual: Istifadə edilmə növünə görə investisiyalar: (Çəki: 1)

- borc və sahibkar
 - dövlət və xüsusi
 - dövlət və birbaşa
 - dövlət və portfel
 - birbaşa və portfel
-

Sual: Yığılmış kapitalı, dövlət borcunu, əmlakı, milli sərvəti və s. səciyyə-ləndirən göstərici: (Çəki: 1)

- nominal faiz dərəcəsi
 - ehtiyatlar
 - qiymətlərin səviyyəsi
 - axınlar
 - konyunktura
-

Sual: O, 1936-cı ildə nəşr olunmuş “məşgulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” əsərilə makroiqtisadi təhlilin əsasını qoymuşdur: (Çəki: 1)

- R.Fişer
 - C. M. Keyns
 - A. Marşal
 - C.St.Mill
 - D.Rikardo
-

Sual: Hansı modelə əsasən istehlak məcmu xərclərin birinci komponenti və istehlak iqtisadi dövriyyədə axınının göstəricisidir, yəni müəyyən zaman kəsiyi üçün (bir il) qiymətləndirilir – bu: (Çəki: 1)

- neoklassik modelə
 - Keynsçi modelə
 - institutsiional modelə
 - klassik modelə
 - marjinalist modelə
-

Sual: “İlkin tələbat” əmtəələrin istehlak xərclərinin minimal səviyyəsidir, bu: (Çəki: 1)

- son istehlakdır

- son hədd istehlakıdır
 - muxtar istehlakdır
 - istehlak fuksiyasıdır
 - bütün cavablar düzdür
-

Sual: Muxtar istehlakın kəmiyyəti milli gəlirin səviyyəsindən: (Çəki: 1)

- asılıdır
 - asılı deyil
 - bərabərdir
 - bərabər deyil
 - bütün cavablar səhvdir
-

Sual: Eyni vaxtda hər iki bazarda baş verən müvazinəti və dövlətin makro-iqtisadi tənzimləmə vasitələri ilə onun əldə olunması imkanlarının müəyyən-ləşdirilməsinə imkan verən iqtisadi model: (Çəki: 1)

- C.Keyns modeli
 - Con Xiks modeli
 - AD-AS modeli
 - V.Leontievin “məsrəf - buraxılış” modeli
 - C.Neymanın iqtisadiyyatın genişlənməsi modeli
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Domar və Xarrodun iqtisadiyyatının keynsian modelində əsas diqqət nəyə yönəlir: (Çəki: 1)

- investisiyalara
 - dövlət xərclərinə
 - dövlət gelirlərinə
 - vergilərə
 - inflasiyaya
-

Sual: Aşağıdakılardan biri əhali gəlirlərinə daxil deyil: (Çəki: 1)

- pul gəlirləri
 - natural gəlirlər
 - nisbi gəlirlər
 - nominal gəlirlər
 - real gəlirlər
-

Sual: Nominal gəlir dedikdə: (Çəki: 1)

- ayrı-ayrı şəxslərin, ev təsərrüfatlarının müxtəlif mənbələrdən əldə etdikləri pul məbləği nəzərdə tutulur
 - gəlirdən vergiləri və digər məcburi ödəmələri çıxdıqdan sonra yerdə qalan hissə başa düşülür
 - sərəncamda qalan gəlirlər hesabına mövcud qiymətlərlə əldə edilən əmtəələrin miqdarında ifadə olunan gəlir nəzərdə tutulur
 - zəhmətlə qazanılan gəlirdir
 - zəhmətlə və zəhmətsiz qazanılan gəlir nəzərdə tutulur
-

Sual: Qərb iqtisadi ədəbiyyatında ÜMM strukturu elementlərindən biri səhvdir: (Çəki: 1)

- istifadə olunan xərclər
 - amillər üzrə xərclər
 - əhali xərcləri
 - sahibkarların gəliri
 - əlavə xərclər
-

Sual: Səhm və uzunmüddətli öhdəliklərlə bağlı əməliyyatları özündə əks etdirən investisiya: (Çəki: 1)

- digər investisiyalar
 - xarici investisiyalar
 - portfel investisiyalar
 - birbaşa investisiyalar
 - transfertlər
-

Sual: Qiymətli kağızların əldə edilməsinə yönəldilən investisiya: (Çəki: 1)

- birbaşa investisiya
 - portfel investisiya
 - dövlət investisiyası
 - müəssisənin investisiyaları
 - investorun vəsaiti
-

Sual: Məhsul artımı ilə kapital artımı arasında olan nisbəti xarakterizə edən göstərici: (Çəki: 1)

- koeffisient
 - akselerator
 - multiplikator
 - funksiya
 - asılılıq
-

Sual: Milli gəlirin və tələbin yüksəlməsi səbəbindən artan investisiya: (Çəki: 1)

- sərbəst (atonom) inflasiya
- asılı investisiyalar
- portfel investisiyalar
- birbaşa investisiyalar

funksional investisiyalar

Sual: İnvestisiya həcminin artmasına müvafiq olaraq ÜMM-un həcmini göstərən rəqəm koefisienti: (Çəki: 1)

- akselerator
 - qiymət indeksi
 - həyat səviyyəsi göstəricisi
 - multiplikator
 - həyat səviyyəsi indeksi
-

Sual: Məhsul buraxılışı ilə kapital artımı arasında nisbəti xarakterizə edən göstərici ($V=\square K/\square Y$) və ya kapital tutumlu artımın koefisienti: (Çəki: 1)

- multiplikator
 - akselerator
 - kapital qoyuluşu
 - investisiya
 - avtonom investisiyalar
-

Sual: Əmələgəlmə mənbələrinə görə beynəlxalq tə davül dairəsində olan kapital: (Çəki: 1)

- dövlət və xüsusi
 - qısamüddətli və uzunmüddətli
 - borc və sahibkar
 - birbaşa və xüsusi
 - xarici və xüsusi
-

Sual: Ölkə daxilində məhsulun istehlak xərclərinə olan əlavələrdidir: (Çəki: 1)

- inyeksiya
 - gəlirlər dövranı modeli
 - məhsullar dövranının modeli
 - itki
 - büdcə gəliri
-

Sual: Keynsçi, istehlak qrafik 450 bucaq altında yardımcı xətt çəkilməklə, həmin xətt üzərindəki nöqtələr üfuqi və şaquli xəttlər üzərində qeyd edilən parametrlərin: (Çəki: 1)

- bərabərliyini eks etdirir
 - bərabər olmadığını eks etdirir
 - kəmiyyət bərabərliyini eks etdirir
 - bu yardımcı xəttidir
 - milli gəlirin yalnız bir qiymətini eks etdirir.
-

Sual: İstehlaka orta meyillik (APC) milli gəlirdə: (Çəki: 1)

- istehlakin səviyyəsini göstərir
- istehlakin payı 1-ə bərabərdir
- istehlakda gəlirin payı azalır

-
- istehlakın payını gösterir
 - istehlakın payı 0 bərabərdir
-

Sual: İstehlaka son hədd meyilliyi (MPC) milli gəlirin bir vahid artdığı təqdirdə: (Çəki: 1)

- istehlakın o bərabər olduğunu göstərir
 - istehlakın nə qədər artacağını göstərir
 - istehlakın +1-ə bərabər olduğunu göstərir
 - istehlakın nə qədər azalacağını göstərdi
 - milli gəlirin 1 manat artmasına səbəb olar
-

Sual: Nemətlər bazارında ümumi müvazinətin əldə olunmasını, həm əmtəə, həm də pul bazarlarında eyni vaxtda əldə edilməsi modeli: (Çəki: 1)

- IS-LM
 - AD-AC
 - AD
 - AC
 - heç biri düz deyil
-

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: C.Keynsin multiplikator nəzəriyyəsi hansı əlaqəni nəzərdə tutmuşdur? (Çəki: 1)

- investisiyanın artımı ilə milli gəlirin artımı arasında əlaqəni
 - milli gəlirlə həyat səviyyəsi arasında əlaqəni
 - ümumi daxili məhsulun artımı ilə milli gəlirin arasında əlaqəni
 - yığımıla istehlak arasında əlaqəni
 - istehsalla istehlak arasında əlaqəni
-

Sual: Qiymət indeksinin növləri: (Çəki: 1)

- istehsal səviyyəsinin və istehlak səviyyəsinin qiymət indeksi
 - real ümumi milli məhsul göstəricisi
 - istehlak şeylərinin və milli məhsulun qiymət indeksi
 - istehsalın və xidmətin qiymət indeksi
 - istehlak şeylərinin, istehsalın topdansatış və real ümumi milli məhsulun qiymət indeksi
-

Sual: İstehlak məhsulları və xidmətlərin qiymətinin dəyişməsini ölçmək üçün istifadə olunan qiymət indeksi: (Çəki: 1)

- xidmət qiymət indeksi
 - istehlak və xidmət qiymət indeksi
 - istehlak şeylərinin qiymət indeksi
 - qiymət indeksi
 - infrastruktur məhsulların qiymət indeksi
-

Sual: İnvestisiya kapitalının optimal həcmi dedikdə: (Çəki: 1)

- mövcud texnologiya maksimum gəliri təmin edir
 - mövcud texnologiya əmək məhsuldarlığını artırır
 - mövcud texnologiya intensivliyi artırır
 - mövcud texnologiya məhsulun maya dəyərini aşağı salır
 - mövcud texnologiya istehlakın həcmini artırır
-

Sual: Kobba-Duqlas modelində həmin dövrün hansı amilinin rolü nəzərə alınmamışdır: (Çəki: 1)

- təbii resursların rolunun nəzərə alınmaması
 - kapital məsrəflərinin rolunun nəzərə alınmaması
 - əmək məsrəflərinin rolunun nəzərə alınmaması
 - məcmu məhsulun həcminin nəzərə alınmaması
 - istehsalın texnoloji parametrlərinin nəzərə alınmaması
-

Sual: Cinni əmsalının daha da çox olması: (Çəki: 1)

- Əhali gəlirlərində bərabərsizlik daha da çoxalır
 - Əhali gəlirlərində bərabərsizlik daha da azalır
 - Əhali gəlirlərində bərabərsizlik bərabərləşir
 - Əhali gəlirlərində bərabərsizlik sıfıra bərabər olur
 - Əhali gəlirlərində bərabərsizlik sabitdir
-

Sual: Əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün: (Çəki: 1)

- Lorens əyrisindən istifadə olunur
 - yaşayış minimumundan istifadə edilir
 - yoxsulluq səviyyəsini müəyyən edirlər
 - Filips əyrisindən istifadə olunur
 - real əmək haqqını müəyyənləşdirirlər
-

Sual: İstehlakın həcminə təsir edən amillər: (Çəki: 1)

- psixoloji amil, alıcıının zövqü
 - gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
 - gəlirlərin səviyyəsi, alıcıının zövqü, qiymət
 - qiymətlərin səviyyəsi, alıcıının zövqü
 - psixoloji amil, yiğimin həcmi
-

Sual: (Çəki: 1)

istehlakda dəyişiklik = **bu:**
gəlirdə dəyişiklik

- istehlakla bağlı son hədd meyli
 - istehsalla bağlı son hədd meyli
 - istehlakla bağlı orta hədd meyli
 - istehsalla bağlı orta hədd meyli
 - heç biri düz deyil
-

Sual: Əgər istehlakla bağlı son hədd meyli ($MRS=0$) olarsa: (Çəki: 1)

- bu halda gəlirin istehlaka gedən hissəsi artacaq
 - bu halda gəlirin artan hissəsi yığılacaqdır
 - bu halda gəlirin bir hissəsi yığımı gedəcək
 - bu halda gəlirin artan hissəsi istehlak olunacaq
 - istehlaka gedən hissə azalacaq
-

Sual: İstehlakla bağlı son hədd meyli ($MPC=1/2$) olarsa: (Çəki: 1)

- gəlirin artan hissəsi istehlak və yığım arasında bölüşdürülcək
 - gəlirin artan hissəsi istehlak və yığımı bərabər olacaq
 - gəlirin artan hissəsi istehlak və yığımdan çox olacaq
 - gəlirin artan hissəsi yığım istehlaka bərabər olacaq
 - cavablardan heç biri düz deyil
-

Sual: Əmanətin (yığımın) həcmində təsir edən amillər: (Çəki: 1)

- gəlirin həcmi, istehlakın həcmi, faiz norması, psixoloji amil
 - gəlirin həcmi və yığımı gedən hissəsi
 - faiz norması, istehlakın və yığımın həcmi
 - heç biri düz deyil
 - hamısı düzdür
-

Sual: (Çəki: 1)

yığımda dəyişiklik **bu :**
gəlirdə dəyişiklik

- istehlakla bağlı son hədd meyli
 - əmanətlə bağlı son hədd meyli
 - istehsalla bağlı son hədd meyli
 - gəlirlə bağlı son hədd meyli
 - heç biri düz deyil
-

Sual: İqtisad elmində “psixoloji faktor” adlanır, insanların istehlak məhsulları almaq istəyini (arzusunu) ifadə edir: (Çəki: 1)

- istehlakın orta hədd meyli
- istehlakın son hədd meyli
- istehlaka meyilli olmaq
- sadəcə investisiya istehlakı
- heç biri düz deyil

Sual: Funksional təyinatına görə investisiya xərclərinin növləri: (Çəki: 1)

- müəssisənin əsas fondlarına yönəldilən investisiyalar, mal ehtiyatlarına çevrilən maddi dəyərlərə investisiyalar, tikintiyə investisiyalar
 - tikintiyə investisiya, xidmət sahəsinə investisiya
 - mal ehtiyatlarına çevrilən maddi dəyərlərə investisiya, tikintiyə investisiyalar, səhiyyə müəssisələrinə investisiyalar
 - istehlak əmtəələrinə investisiya, mal ehtiyatlarına çevrilən investisiyalar, ehtiyat investisiyaları
 - hamısı düzdür
-

Sual: İnvestisiyanın həcm və dinamikasına təsir edən amillər: (Çəki: 1)

- ümumi daxili məhsulun real həcminin dəyişməsi
 - milli gəlirin real həcminin dəyişməsi və real faiz dərəcəsi
 - xalis məhsulun real həcminin dəyişməsi və faiz dərəcəsi
 - məcmu ictimai məhsulun real həcminin dəyişməsi
 - heç biri düz deyil
-

Sual: Amillərin rolundan asılı olaraq (milli gəlirin real həcminin dəyişməsi və real faiz dərəcələri) tələbin formalaşmasına olan investisiyalar: (Çəki: 1)

- asılı (fərdi) və sərbəst (avtonom) investisiyalar
 - müəssisənin əsas fondlarına olan tələb investisiyaları
 - mal ehtiyatları və hazır məhsula olan investisiyaları
 - mənzil tikintisi üçün sərf olunan investisiyalar
 - funksional investisiyalar
-

Sual: ETT-nin inkişaf prosesində əməyin zaman etibarı ilə kapitala silahlanması son hədd daxilində əmək və kapital arasında əvəz olunması necə müəyyən olunur? (Çəki: 1)

- ETT-i Solouya görə bitərəflilik
 - ETT-i əmək qənətcilliyi
 - ETT-i Xiksə görə bitərəflilik
 - ETT-i kapitala qənaətcilliğ
 - ETT-i Xarroda görə bitərəflilik
-

Sual: İnvestisiyanın dəyişməsindən asılı olaraq gəlirin dəyişməsini xarakterizə edən əmsal: (Çəki: 1)

- akselerator
 - investisiya istəyi
 - multiplikator
 - istehlak arzusu
 - əmanət istəyi
-

Sual: Kapitalın beynəlxalq hərəkəti dünya təsərrüfatı çərçivəsində ilk növbədə: (Çəki: 1)

- dövlət deyil, xüsusi kapitalı nəzərdə tutur
- məhsuldar deyil, əmtəə kapitalını nəzərdə tutur

- maliyyə əməliyyatı deyil, fiziki daşınmanı nəzərdə tutur
 - əmtəə kapitalını deyil, pul kapitalını nəzərdə tutur
 - hamısı düzdür
-

Sual: Birbaşa xarici investisiyaların iqtisadi effektlərinin təhlili üçün bir qayda olaraq: (Çəki: 1)

- iki ölkənin mürəkkəb modelindən istifadə olunur
 - iki ölkənin sadə modelindən istifadə olunur
 - bir çox ölkənin sadə modelindən istifadə olunur
 - bir neçə ölkənin mürəkkəb modelindən istifadə olunur
 - heç biri düz deyil
-

Sual: Milli gəlirin bir vahid artdığı təqdirdə yiğimin nə qədər artacağını göstərən hədd meyilliyi: (Çəki: 1)

- istehlakın son hədd meyilliyi (MPC)
 - yiğima orta meyillik (APS)
 - yiğima son hədd meyilliyi (MPS)
 - istehlaka orta meyillik (APC)
 - yiğım meyilliyi
-

Sual: Sadə Keynsçi modelində (MPC+MPS) istehlaka və yiğima son hədd meyilliklərinin cəmi: (Çəki: 1)

- 0-a bərabərdir
 - +1-ə bərabərdir
 - 1-ə bərabərdir
 - 1-ə bərabərdir
 - ± 1-ə bərabərdir
-

Sual: Yiğım qrafikinin əyilmə bıçağının tangesi göstərir: (Çəki: 1)

- yiğima orta hədd meyillidir
 - istehlakın son hədd meyillidir
 - yiğima son hədd meyilliyini
 - istehlak yiğima nə qədər yaxınlaşır
 - yiğım istehlaka nə qədər yaxınlaşır
-

Sual: Milli gəlirlə faiz dərəcələri arasındaki müxtəlif kombinasiyalar şəraitində pul kütləsinin pula olan tələbin bərabərliyini əks etdirən əyri: (Çəki: 1)

- LM əyri
 - AC əyri
 - AD əyri
 - İC əyri
 - İM əyri
-

BÖLMƏ: 0801T

Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Xalis investisiyalarla amortizasiya kapitalının cəmi: (Çəki: 1)

- ümumi investisiyalar
- xüsusi investisiyalar
- xalis investisiyalar
- muxtar investisiyalar
- məcburi investisiyalar

BÖLƏM: 0802T

Ad	0802t
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Hansı investisiyalar hesabına firma kapital ehtiyatlarını (xalis kapital) artırır və aradan çıxan vahidlər (amortizasiya) əvəzləyir, bu: (Çəki: 1)

- muxtar investisiyalar
- ümumi investisiyalar
- xalis investisiyalar
- məcburi investisiyalar
- istehsal investisiyaları

BÖLƏM: 0803T

Ad	0803t
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Həcmi milli gəlirin həcmindən asılı olmayan investisiyalara: (Çəki: 1)

- ümumi investisiyalar
- məcburi investisiyalar
- muxtar investisiyalar

- xalis investisiyalar
 - istehlak investisiyaları
-

BÖLME: 0901

Ad	0901
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yunan sözü olub “kuklos” tsikl anlayışı: (Çəki: 1)

- dövriyyə deməkdir
 - dalğa deməkdir
 - çevrə deməkdir
 - kontur deməkdir
 - dövr deməkdir
-

Sual: Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil? (Çəki: 1)

- böhran
 - durğunluq
 - yüksəlş
 - büdcə kəsirinin artımı
 - canlanma
-

Sual: İqtisadi böhran, durğunluq, canlanma, yüksəlşin dövrü olaraq təkrarlanması: (Çəki: 1)

- iqtisadi tsikl
 - iqtisadi böhran
 - iqtisadi yüksəlş
 - iqtisadi artım
 - iqtisadi tənəzzül
-

Sual: İqtisadi tsiklin təbiəti xarici səbəblərdən asılıdır: (Çəki: 1)

- elektik faktor
 - qısamüddətli
 - ekzogen faktor
 - endogen faktor
 - uzunmüddətli
-

Sual: İqtisadi tsiklin məzmunu onun daxili qanunauyğunluqlarından asılıdır: (Çəki: 1)

- qısamüddətli
- elektik faktor

- endogen faktor
 - ekzogen faktor
 - uzunmüddətli
-

Sual: İqtisadi tsiklin təbiəti ekzogen və endogen meyillərin vəhdətindən yaranır: (Çəki: 1)

- ekzogen faktor
 - endogen faktor
 - elektrik faktor
 - heç biri düz deyil
 - hamısı düzdür
-

Sual: 7-12 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Toffer tsiklləri
 - uzunmüddətli tsikllər
 - ortamüddətli tsikllər
 - qısamüddətli tsikllər
 - Forrester tsiklləri
-

Sual: 40-60 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Toffer tsiklləri
 - qısamüddətli tsikllər
 - uzunmüddətli tsikllər
 - ortamüddətli tsikllər
 - Forrester tsiklləri
-

Sual: 2-4 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Toffer tsiklləri
 - Forrester tsiklləri
 - qısamüddətli tsikllər
 - uzunmüddətli tsikllər
 - ortamüddətli tsikllər
-

Sual: Bir-birini ardıcıl əvəz edən tsiklin fazalarını iqtisadçılarından kim müəyyənləşdirmişdir: (Çəki: 1)

- J.Sismondi
 - D.Kondratyev
 - K.Marks
 - K.Mitçel
 - Q.Xabler
-

Sual: İqtisadi artıma uzunmüddətli meylin olması şəraitində bir sıra illər ərzində təkrarlanan və bir-birindən davamlığı və intensivliyi ilə fərqlənən iqtisadi fəallığın yüksəlməsi və enməsi, bu: (Çəki: 1)

- işgüzar fəallıq

- dövri dəyişmələr
 - iqtisadi tsikl
 - iş fəallığı
 - trend
-

Sual: K.Marks tsiklin ardıcıl olaraq bir-birini əvəzləyən dörd fazasını fərqləndirirdi, bu: (Çəki: 1)

- böhran, zirvə, depresiya, canlanma
 - böhran, depresiya, anlanma, yüksəlişdir
 - böhran, sıxılma, depresiya və canlanma
 - böhran, canlanma, yüksəliş, pik
 - böhran, sıxılma, zirvə, pik
-

Sual: İfrat istehsal böhranı adı almış sənaye tsiklərini kim tədqiq etmişdir: (Çəki: 1)

- S.Kuznets
 - D.Kondratyev
 - K. Juqlyar
 - K.Marks
 - C.Kitçinin
-

Sual: Iqtisadi tsiklləri xarici səbəblərlə – məs: Günəşdə qıtlığa və ümumi iqtisadi tənəzzülə aparan ləkələrin yaranması, müharibələr, yer kürəsi əhalisinin artıb - azalması ilə əlaqədar və s. izah edən nəzəriyyə: (Çəki: 1)

- internal nəzəriyyə
 - daxili nəzəriyyə
 - eksternal nəzəriyyə
 - yeniliklər nəzəriyyəsi
 - sənaye tsiklləri nəzəriyyəsi
-

Sual: Natamam istehlak nəzəriyyəsinin banisi: (Çəki: 1)

- M.Fridmen
 - S.Sismondi
 - R.Kontri
 - A.Aftalon
 - U.Cevons
-

Sual: Böhranların yaranması kapitalizmin ziddiyətləri ilə, onların dövriliyi isə kapitalın kütləvi yeniləşdirilməsi ilə əsaslandırılan nəzəriyyə: (Çəki: 1)

- sənaye tsiklləri nəzəriyyəsi
 - xarici amillər nəzəriyyəsi
 - kapitalın ifrat yığımı nəzəriyyəsi
 - kredit – pul konsepsiyası
 - natamam istehlak nəzəriyyəsi
-

Sual: Tsikl milli gəlirin hərəkəti, istehlak və kapital yığımı, bazar mexanizminin zəifliyi

arasında qarşılıqlı təsirin nəticəsi kimi nəzərdən keçirilir: (Çəki: 1)

- keynsçi nəzəriyyə
 - monetar nəzəriyyə
 - kredit-pul konsepsiyası
 - xarici amillər nəzəriyyəsi
 - kapitalın ifrat yığımı nəzəriyyəsi
-

Sual: Davam etmə müddəti 7 – 12 il qəbul olunmuş Kitçen tsiklinin digər adı: (Çəki: 1)

- ehtiyatlar tsikli
 - dalğavari tsikllər
 - uzun dalğalı tsikllər
 - texniki tsikllər
 - yüksələn tsikllər
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi tsiklin səbəblərindən biri: (Çəki: 1)

- təbii resurs yataqlarının tapılması
 - məcmu xərclərdəki dəyişiklik
 - elmi texniki tərəqqi
 - işçi qüvvəsinin artımı
 - əmək məhsuldarlığı
-

Sual: Struktur böhranın əhatə dairəsi: (Çəki: 1)

- bütövlükdə iqtisadiyyat
 - istehsalın bir neçə sahəsi
 - hər ikisi
 - heç biri düz deyil
 - hamısı düzdür
-

Sual: Böhran fazasının əlamətləri: (Çəki: 1)

- istehsalın həcmi sabitdir
 - istehsalda durğunluq
 - işsizlərin sayının artması
 - yuxarıda göstərilənlərin hamısı
 - istehsalın dirçəlişi
-

Sual: Uzunmüddətli iqtisadi tsikllər kim tərəfindən araşdırılmışdır? (Çəki: 1)

- U.Mitçel
 - N.Kondratyev
 - C.Kitçin
 - K.Juqlyar
 - R.Lukas
-

Sual: İnhisarçılığın dövlət inhisarçı kapitalizminə çevrilməsinin səbəbi: (Çəki: 1)

- 1930-cu illərin iqtisadi böhranı
 - iqtisadi tsiklin pozulması
 - kapital qoyuluşları həcminin azalması
 - xarici investisiyaların həcminin azalması
 - dünya ticarətinin tənəzzüllü
-

Sual: İqtisadi aktivlik mövsümü xarakter daşıyan sahələrdə baş verir və bayramlar ərəfəsində daha da güclənir: (Çəki: 1)

- tsiklik aktivlik
 - antitsiklik aktivlik
 - qeyri-tsiklik aktivlik
 - resurslardan səmərəli istifadə
 - resurslardan qeyri-səmərəli istifadə
-

Sual: 1000-2000 il əhatə edən tsikllər: (Çəki: 1)

- Forrester tsiklləri
 - qısamüddətli tsikllər
 - Toffer tsiklləri
 - uzunmüddətli tsikllər
 - ortamüddətli tsikllər
-

Sual: 200 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Toffer tsiklləri
 - uzunmüddətli tsikllər
 - Forrester tsiklləri
 - qısamüddətli tsikllər
 - ortamüddətli tsikllər
-

Sual: Kurnest tsiklləri: (Çəki: 1)

- Toffer tsiklləri
 - Forrester tsiklləri
 - tikinti tsiklləri
 - uzunmüddətli tsikllər
 - qısamüddətli tsikllər
-

Sual: İki konsepsiyaya müvafiq olaraq bazar konyuktura mexanizminin dinamikasını eks etdirən işgüzar tsikl modeli, akselerator və multiplikator prinsipi: (Çəki: 1)

- Smit-Rikardo
 - Samuelson-Xiks
 - Marks-Engels
 - Keyns-Marşal
 - Xekşer-Olin
-

Sual: Dövrü 18-25 il olan tsikllər, bu: (Çəki: 1)

- Kuznets tsiklləri
 - K.Marks tsiklləri
 - Juqlar tsiklləri
 - Kondratev tsiklləri
 - Kitcin tsiklləri
-

Sual: Dövrü 50 il və ya bir qədər də artıq olan: (Çəki: 1)

- K.Marks tsiklləri
 - Junqlar tsiklləri
 - Kondratev tsiklləri
 - Kondratev tsiklləri
 - Kitcin tsiklləri
-

Sual: Canlanma və ya yüksəliş fazasının gedisini qırır, yeni tsiklin başlanğmasına səbəb olmur, lokal səciyyəli olur, bu: (Çəki: 1)

- qismən böhrandır
 - aralıq böhranıdır
 - sahə böhranıdır
 - struktur böhranıdır
 - xüsusi böhrandır
-

Sual: «Uzun dalğalar» adı ilə iqtisad elminə daxil olan tsiklin tədqiqatçısı: (Çəki: 1)

- S.Yudzi
 - S.Kuznesin
 - K.Juqlar
 - N.Kondratyev
 - Kitsen
-

Sual: Tsikllərin yüksələn fazaları üçün daha xarakterikdir: (Çəki: 1)

- sənayenin daha ağır vəziyyətə düşməsi
 - kənd təsərrüfatının vəziyyətinin ağırlaşması
 - yüngül və ağır sənaye zəif inkişaf edir
 - avtomobil sənayesinin vəziyyəti ağırlaşır
 - sosial sarsıntılar
-

Sual: Iqtisadi tsiklin baş verməsində xarici amillər nəzəriyyəsinin banisi: (Çəki: 1)

- K.Juqlar

- S.Kuznets
 - U.Cevons
 - D.Kondratyev
 - S.Yudzi
-

Sual: Yenilikçiliyin, texniki ixtiraların baş vermesi nəzəriyyəsi hansı iqtisadçı alımlar tərəfindən irəli sürülmüşdür? (Çəki: 1)

- Y.Şumpeter, E.Hansen
 - R.Kantri, Y.Fişer
 - P.Samuelson, C.Hiks
 - V.Nordhaus, U.Cevons
 - K.Marks, F.Engels
-

Sual: Pul tələbi ilə pul təklifi arasındaki pozuntular nəzəriyyəsinin mahiyyətini müəyyənləşdir: (Çəki: 1)

- tsiklin böhranlı vəziyyətə düşməsi
 - sərt pul-kredit siyasəti
 - əsas kapitalın daima yüksəlməsi
 - zaman keçdikcə zəifləyən inkişaf
 - ÜDM-un real həcmindəki tərəddüdlər
-

Sual: Hansı nəzəriyyəyə əsasən hesab edilir ki, ÜDM-in real həcminin tərəddüdləri, hər vahid investisiyanın artımının milli gəlirin hər vahidinin artımından və ya əks-təsir effektlərinin hərəkətindən asılıdır: (Çəki: 1)

- pul tələbi ilə pul təklifi arasındaki pozuntular nəzəriyyəsi
 - sənayedə baş verən irəliləmələr nəzəriyyəsi
 - multiplikator və akselerator effektlərin hərəkəti nəzəriyyəsi
 - yenilikçiliyin baş vermesi nəzəriyyəsi
 - siyasi işgüzar tsikl nəzəriyyəsi
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansılar tsikllər nəzəriyyəsinə aiddir? (Çəki: 1)

- keynsçi nəzəriyyələr
- monetarist nəzəriyyələr
- iqtisadi tsiklin sinxronlaşdırılması nəzəriyyəsi
- keynsçi nəzəriyyələr, monetarist nəzəriyyələr, iqtisadi tsiklin sinxronlaşdırılması nəzəriyyəsi

heç biri düz deyil

Sual: İqtisadi tsikl nədir? (Çəki: 1)

- iqtisadi inkişafın daimi artım dövrü
 - iqtisadi inkişafın tempinin aşağı düşməsi dövrü
 - iqtisadi inkişafın artım və enmələrlə müşahidə olduğu dövr
 - iqtisadi inkişafın durğunluq dövrü
 - iqtisadi inkişafın böhran dövrü
-

Sual: Aşağıdakılardan hansılar yüksəliş fazasının əlamətlərinə daxil deyil? (Çəki: 1)

- qiymətlərin aşağı düşməsi
 - işçi qüvvəsinə tələbin artması
 - texniki resurslardan istifadənin sabitləşməsi
 - iqtisadi kapital qoyuluşlarının çoxalması
 - qiymətlərin aşağı düşməsi, işçi qüvvəsinə tələbin artması
-

Sual: U.K.Mitçelin iqtisadi təlimi hansı nəzəriyyənin əsasında dayanırdı? (Çəki: 1)

- son faydalılıq nəzəriyyəsi
 - böhransız tsikl konsepsiyası
 - Ç. Darvinin təbiətin təkamülü nəzəriyyəsi
 - əhali məskunluğu nəzəriyyəsi
 - müvazinətlik nəzəriyyəsi
-

Sual: İqtisadi aktivlikdə dəyişikliklər: (Çəki: 1)

- tsiklik və qeyri-tsiklik dəyişikliklər
 - işgüzar aktivliyin dəyişməsi
 - makroiqtisadi göstəricilərdəki müsbət dəyişiklik
 - makroiqtisadi göstəricilərdəki mənfi dəyişiklik
 - heç biri düz deyil
-

Sual: Bütün makroiqtisadi göstəricilər dəyişikliyə uğrayır və işgüzar aktivliyin dəyişməsi iqtisadiyyatın bütün bölmə və sahələrini əhatə edir: (Çəki: 1)

- qeyri-tsiklik dəyişikliklər
 - firma səviyyəsində dəyişikliklər
 - tsiklik dəyişikliklər
 - bir sahədə olan dəyişikliklər
 - antitsiklik dəyişikliklər
-

Sual: Tsiklik inkişafın təbiətinə müxtəlif yanaşmalar (iqtisadi tsikillər nəzəriyyəsində): (Çəki: 1)

- real işgüzar tsikl
- juqlyar və kondratyev tsiklləri
- ekzogen, endogen və elektik
- elektik, kondratyev dalğası
- qısamüddətli, uzunmüddətli və ortamüddətli

Sual: N.D.Kondratyevin böyük tsiklərin və ya uzun dalğaların təkrarlanmasını əlaqələndirirdi: (Çəki: 1)

- qısamüddətli dövrdə istehsal fondlarına qoyulan dəyişən kapitalın həcmi ilə əlaqədardır
 - uzunmüddətli istehsal fondlarına qoyulan dövriyyə fondları ilə əlaqədar
 - uzunmüddətli istehsal fondlarına qoyulan əsas kapitalın yeniləşməsi ilə əlaqədar
 - ortamüddətli istehsal fondlarına qoyulan dövriyyə və dəyişən kapitalla əlaqədar
 - A+B düzdür
-

Sual: Günəş aktivliyinin 11 illik tsiklini iqtisadi tsikllə əlaqələndirən müəllifin adını və nəzəriyyəsini müəyyənləşdirin: (Çəki: 1)

- Q.Xabler – yiğimlar nəzəriyyəsi
 - R.Xoutri – monetar nəzəriyyə
 - C.Cevinson – xarici amillər nəzəriyyəsi
 - K.Marks – izafi dəyər nəzəriyyəsi
 - heç biri doğru deyil
-

Sual: Bütün iqtisadiyyata deyil, iqtisadi fəaliyyətin yalnız müəyyən sahəsini əhatə edir: (Çəki: 1)

- aralıq böhran
 - sahə böhrəni
 - qismən böhran
 - struktur böhran
 - xüsusi böhran
-

Sual: Bu istiqamətin banisi iqtisadi tsiklləri günəş fəallığının 11 illik tsikl ilə bağlayır, bu: (Çəki: 1)

- R.Xourtin
 - S.Sismondi
 - C.Hiks
 - İ.Cevons
 - P.Samuelson
-

Sual: Bu iqtisadçı üçün tsikl “sərf pul hadisəsidir”, bu mənada ki, pul axınının dəyişməsi iqtisadi fəallığın dəyişməsinin, çiçəklənməsinin və depressiyanın bir-birini əvəzləməsinin, ticarətdə canlanma və sönüklüğün yeganə səbəbidir: (Çəki: 1)

- İ.Cevons
 - S.Sismondi
 - C.Hiks
 - P.Samuelson
 - R.Xourtin
-

Sual: Hansı nəzəriyyəyə görə, tsikl pul inflasiyası və deflyasiyasının kiçik miqyasda dəqiq sürətindən başqa bir şey deyil, bu: (Çəki: 1)

- xarici amillər nəzəriyyəsidir

- ifrat yığım nəzəriyyəsidir
 - xalis monetar nəzəriyyədir
 - natamam istehlak nəzəriyyəsidir
 - neoklassik tsikl nəzəriyyəsidir
-

Sual: M.Fridmenə məxsus-istehsalın tsiklik xarakteri, iqtisadiyyata yönəldilmiş pul kütłesinin həcmindən asılıdır-nəzəriyyəsini müəyyənləşdir: (Çəki: 1)

- tsiklik tərəddüdlərə təkan verən impulslar nəzəriyyəsi
 - real göstəricilərdə baş verən irəliləyişlər nəzəriyyəsi
 - səmərəli gözləmələr nəzəriyyəsi
 - pul tə davülünün qeyri-sabit vəziyyətdə olması nəzəriyyəsi
 - sənayedə baş verən irəliləyişlər nəzəriyyəsi
-

Sual: Iqtisadi agentlərin səmərəli gözləmələr şəraitində optimal davranış konsepsiyası tərəfdarları, biznes-tsikl nəzəriyyəsinin yaradıcılarını müəyyənləşdir: (Çəki: 1)

- R.Barro və C.Ploser
 - L.BrJu və Q.Menkyu
 - R.Fris və V.Lordvans
 - F.Kuadland və E.Presskot
 - R.Samuelson və C.Hiks
-

Sual: Azərbaycanda keçid dövrünün başa çatması ölkə başçısı tərəfindən neçənci il elan olunmuşdur: (Çəki: 1)

- 2009
 - 2008
 - 2010
 - 2007
 - 2011
-

Sual: Müasir dövrdə tsikl və böhranların baş verməsinin xarakterində dəyişikliklərin baş verməsindən asılı olmayaraq, dövlətin onlara təsir etmək üçün istifadə etdiyi əsas alət: (Çəki: 1)

- büdcə-vergi və pul-kredit mexanizmi
 - tsiklik tərəddüllerin yumuşaldılması
 - antitsiklik tənzimlənmənin aparılması
 - rəqabətqabiliyyətli məhsul istehsal edilməsi
 - gərginlik dərəcələrinin yumşuldalması
-

Sual: Dövlətin depresiya dövründə həyata keçirdiyi antitsiklik tədbirlərindən biri olan monetar siyaset istiqaməti müəyyənləşdirir: (Çəki: 1)

- vergi dərəcələrinin və dövlət büdcəsinin əlavə xərclərinin azaldılması
 - sferasında çalışanların əməkhaqları səviyyəsinin artırılması
 - minimum əmək haqqının artırılması
 - təqaüdçülerin təqaüdlərinin baza hissəsinin artırılması
 - uçot dərəcələrinin azaldılması, dövlətin qiymətli kağızlarının açıq bazarda alınması
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xidmət və əmtəələrin istehsalı üçün mövcud resurslardan iqtisadiyyatın istifadə etmək qabiliyyətində olmaması: (Çəki: 1)

- yoxsulluq
- məşgulluq
- işsizlik
- potensial
- savadsızlıq

Sual: Qısamüddətli işsizliyə aiddir: (Çəki: 1)

- friksion, tsiklik
- mövsümi, tsiklik
- struktur, tsiklik
- mövsümi, friksion
- tsiklik, friksion

Sual: Qiymət artımı və işsizlik dinamikası arasında qrafik asılılıq: (Çəki: 1)

- Laffer əyrisi
- Filips əyrisi
- Lorens əyrisi
- Valras əyrisi
- Engel əyrisi

Sual: Müasir kapitalizm cəmiyyətində istehsal səviyyəsi ilə məşgulluğu – istehsal olunan əmtəələr, xidmətlər və uyğun olaraq məşgulluq səviyyəsinin ümumi və məcmu məsrəflərin səviyyəsindən birbaşa asılı olduğunu tədqiq edən nəzəriyyəçi: (Çəki: 1)

- C.Keyns
- J.B.Sey
- A.Marşal
- A.Piqu
- C.Mill

Sual: Uzunmüddətli işsizliyə aiddir: (Çəki: 1)

- mövsümi, friksion
- friksion, struktur
- mövsümi, tsiklik

- tsiklik, struktur
 - tsiklik friksion
-

Sual: Tələb və təklif balansı tam məşğulluq şəraitində inflyasiya olmadıqda: (Çəki: 1)

- xarici tarazlıq
 - daxili tarazlıq
 - beynəlxalq tarazlıq
 - mübadilə kursu siyaseti
 - heç biri düz deyil
-

Sual: Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində hansı yanaşma prosesinə üstünlük verilir? (Çəki: 1)

- diferensial yanaşma
 - birbaşa yanaşma
 - birbaşa yanaşma
 - normal yanaşma
 - heç biri düz deyil
-

Sual: Tam məşğulluq şəraitində təmin edilən ümumi buraxılış səviyyəsi necə adlanır: (Çəki: 1)

- ümumi buraxılış səviyyəsi
 - orta təbii buraxılış səviyyəsi
 - orta ümumi buraxılış səviyyəsi
 - təbii buraxılış səviyyəsi
 - təbii və ümumi buraxılış səviyyəsi
-

Sual: Hansı iqtisadi məktəb işsizliyin baş verməsini əmək bazarının daxilən yekcins olmaması ilə əlaqələndirib, onu bazar mexanizmindən irəli gələn hadisə kimi qiymətləndirir: (Çəki: 1)

- neoklassik məktəb
 - keynsçi məktəb
 - klassik məktəb
 - marksist məktəb
 - monetarist məktəb
-

Sual: Hansı məktəb əmək bazarının özünütənzimləmə prinsipinə əsaslanaraq göstərirdilər ki, işsizlik obyektiv hadisə olub, əmək qabiliyyətli əhalinin məşğul olmayan hissəsinin dövranıdır: (Çəki: 1)

- neoklassik məktəb
 - klassik məktəb
 - keyns məktəbi
 - marksist məktəbi
 - monetarist məktəb
-

Sual: Hansı iqtisadi məktəb işsizliyi istehsal vasitələri üzərində xüsusi mülkiyyətə

əsaslanan kapitalist cəmiyyətinin tarixi xüsusiyyəti kimi göstərirdi: (Çəki: 1)

- marksist məktəb
 - neoklassik məktəb
 - keyns məktəbi
 - institutsional-sosialist məktəb
 - monetarist məktəb
-

Sual: Hansı məktəb işsizliyin real əməkhaqqının və inflasiyanın dinasikası ilə əlaqədar olduğunu qeyd edir? (Çəki: 1)

- monetarist məktəb
 - keynsçi məktəb
 - marksist məktəb
 - klassik məktəb
 - neoklassik məktəb
-

Sual: Hansı məktəb işsizliyi əmək bazarı ilə deyil, əməkhaqqının çevik xarakter daşımıası ilə əlaqələndirərək məşğulluğun tam olmaması kimi izah edirdi? (Çəki: 1)

- marksist məktəb
 - neoklassik məktəb
 - klassik məktəb
 - keynsçi məktəb
 - klassik məktəb
-

Sual: Son dövrdə Avropada yaranmış və işsizliyə çevik əmək bazarının aparılmasının nəticəsi kimi baxan konsepsiya bu: (Çəki: 1)

- çevik əmək konsepsiyasıdır
 - məşğulluğun müqabilə məktəbi
 - Institutsional-sosialist məktəbi
 - monetarist məktəb
 - neoklassik məktəb
-

Sual: İşçi qüvvəsinin miqdarı müəyyən edilir, bu: (Çəki: 1)

- işsizlərin sayı + işçi qüvvəsi
 - məşğul olan əhali üstəgəl işsizlər
 - məşğul olmağa hazır olanlar + 16 yaşı tamam olanlar
 - işsizlər + 16 yaşı tamam olan vətəndaşlar
 - heç biri düz deyil
-

Sual: İşsizlərin sayının işçi qüvvəsinin sayına olan faiz nisbəti, bu: (Çəki: 1)

- işsizliyin norması
 - işsizliyin həddi
 - işsizliyin səviyyəsi
 - işsizliyin faizi
 - işsizliyin yüksək həddi
-

Sual: İnsanların həyat tsiklinin müxtəlif mərhələlərində iş axtarışı ilə əlaqədar bir sahədən digər sahəyə və bir işdən digər işə keçməsinin fasiləsizliyi bu: (Çəki: 1)

- friksion işsizlik
 - struktur işsizlik
 - tsiklik işsizlik
 - mövsumi işsizlik
 - texnoloji işsizlik
-

Sual: Əməyə olan tələb aşağı səviyyədədir, bu: (Çəki: 1)

- mövsumi işsizlik
 - texnoloji işsizlik
 - müvəqqəti işsizlik
 - tsiklik işsizlik
 - könüllü işsizlik
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əmək bazarının funksiyaları: (Çəki: 1)

- sosial və bölgüsdürücü
 - sosial və iqtisadi
 - iqtisadi və bölgüsdürücü
 - iqtisadi və bölgüsdürücü
 - tənzimləyici və bölgüsdürücü
-

Sual: Əmək bazarının insanların rifahının və gəlirlərinin normal səviyyəsinin təmin olunması və işçilərin istehsal bacarıqlarının təkrarlanmasıın normal səviyyəsinin təmin olunması funksiyası: (Çəki: 1)

- iqtisadi
 - sosial
 - bölgüsdürücü
 - tənzimləyici
 - hamısı düzdür
-

Sual: Əmək bazarının rasional cəlbetmə, bölgüsürmə, tənzimləyici və əməkdən istifadə funksiyası: (Çəki: 1)

- iqtisadi
- sosial
- bölgüsdürücü

- tənzimləyici
 - hamısı düzdür
-

Sual: Amerikan iqtisadçısı A.Oukenin hesablamasına görə faktiki işsizlik məşğulluğun təbii səviyyəsindən 1% olunması, bu ÜDM-un həcminin aşağıdakı qədər itirilməsidir: (Çəki: 1)

- 1,5%
 - 2%
 - 2,5%
 - 3%
 - 3,5%
-

Sual: İnstıtusional əhali göstəricisi, iş qüvvəsi tərkibinə daxil olmayan məşğul, işsizlərin sayı nəyi xarakterizə edir? (Çəki: 1)

- işsizliyi
 - məşğulluğu-ıssızlıyi
 - əməkqabiliyyətli əhalini
 - işlək insanların sayını
 - işləməyən işçilərin sayını
-

Sual: İstehsalın durğunluğu zamanı baş verən işsizlik: (Çəki: 1)

- xroniki işsizlik
 - struktur işsizlik
 - tsiklik işsizlik
 - gizli işsizlik
 - axıcı işsizlik
-

Sual: İş axtarmaqla, iş yeri gözləməklə və yaxın gələcəkdə işlə təmin olunan əmək qabiliyyətli adamlar aiddir: (Çəki: 1)

- friksion işsizliyə
 - struktur işsizliyə
 - institutsional işsizliyə
 - təbii işsizliyə
 - tsiklik işsizliyə
-

Sual: İş qabiliyyətli əhalinin hərəkətini və istifadəsini xarakterizə edən qanun necə adlanır? (Çəki: 1)

- əhalinin hərəkət və istifadəsi qanunu
 - əhalinin yerdəyişməsi qanunu
 - əhali məşğulluğu qanunu
 - belə bir qanun yoxdur
 - əhalinin hərəkət və yerdəyişmə qanunu
-

Sual: İşsizlik nəticəsində potensial əmtəə və xidmətlərin itkisinin hesablanması kimin işlədiyi qanuna əsasən həyata keçirilir? (Çəki: 1)

- amerikan alimi X.Berner
 - amerikan alimi A.Ouken
 - amerikan iqtisadçısı M.Fridmen
 - ingilis iqtisadçısı A.Filiks
 - amerikan alimi P.Samuelson
-

Sual: İşsizliyin iş qüvvəsinə faizlə olan nisbəti: (Çəki: 1)

- işsizliyin kəmiyyəti
 - işsizliyin əyrisi
 - işsizliyin səviyyəsi
 - işsizlik
 - işsizlik norması
-

Sual: Mövsümi işsizlik hansı növ işsizlik daxilində öyrənilir? (Çəki: 1)

- friksion işsizlik
 - tsiklik işsizlik
 - struktur işsizlik
 - hamısı daxilində
 - natamam işsizlik
-

Sual: Qısamüddətli xarakter daşıyan işsizlik, bu: (Çəki: 1)

- mövsumi işsizlidir
 - friksion işsizlidir
 - könüllü işsizlidir
 - struktur işsizlidir
 - tsiklik işsizlidir
-

Sual: Müddətinə görə işsizlik, bu: (Çəki: 1)

- durğunluq, axar
 - aşkar, gizli
 - real, rəsmi
 - ümumi, kütləvi
 - etnik, mövsumi
-

Sual: İşsizliyin tipləri, bu: (Çəki: 1)

- gizli, aşkar
 - ümumi, kütləvi
 - könüllü, məcburi
 - sahə, region
 - peşə, etnik
-

Sual: Uçot səviyyəsinə görə işsizlik, bu: (Çəki: 1)

- düzgün, axar
- aşkar, gizli

- gizli, aşkar
 - aşkar, düzgün
 - real, rəsmi
-

Sual: Uzunmüddətli dövrdə iş qüvvəsinin tərkibində işsizlər payını ifadə edir (müsəir dövrdə təqribən 6-7%-ə bərabərdir), bu: (Çəki: 1)

- işsizliyin təzahür səviyyəsi
 - işsizliyin məşgulluqda nisbəti
 - işsizliyin təbii səviyyəsi
 - müxtəlif qrupların əhatə səviyyəsi
 - bütün cavablar düzdür
-

Sual: İşsizlərin məşgulluqda nisbətinə görə işsizliyin növləri: (Çəki: 1)

- real, rəsmi
 - real, fiktiv
 - rəsmi, fiktiv
 - qeydiyyata alınmış, alınmamış
 - real, açıq
-

Sual: Hansı dövrdə tsiklik işsizlik sıfırdan böyükdür? (Çəki: 1)

- canlanma dövründə
 - yüksələş dövründə
 - durğunluq dövründə
 - tənəzzül dövründə
 - bu hal olmur
-

Sual: Hansı dövrdə tsiklik işsizlik sıfırdan kiçik olur? (Çəki: 1)

- canlanma və yüksələş
 - tənəzzül
 - durğunluq
 - belə hal olmaz
 - heç biri düz deyil
-

Sual: İşsizlərin sayının iş qüvvəsinə olan nisbətinin faizlə ifadəsi, bu: (Çəki: 1)

- məşgulluq səviyyəsi
 - iş qüvvəsində iştirak dərəcəsi
 - işsizlik səviyyəsi
 - işsizliyin təbii səviyyəsi
 - işsizliyin faktiki səviyyəsi
-

Sual: Əmək bazarının insanların rifahının və gəlirlərinin normal səviyyəsinin təmin olunması və işçilərin istehsal bacarıqlarının təkrarlanmasıın normal səviyyəsinin təmin olunması funksiyası: (Çəki: 1)

- iqtisadi
- sosial

- bölüşdürücü
 - tənzimləyici
 - hamısı düzdür
-

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: "Səmərəli gözləmə" nəzəriyyəsi hansı iqtisadi siyaseti nəzərdə tutmur? (Çəki: 1)

- makro və mikro iqtisadi əlaqələndirməni
 - iqtisadi siyasetin nəticəsinin dəyişməsini
 - gözləmənin mümkün təsirini
 - dövlətin iqtisadiyyata məhdud müdaxiləsini
 - məşğulluğun tənzimlənməsini
-

Sual: Friksion işsizliyin səviyyəsi necə ölçülür? (Çəki: 1)

- $\frac{\text{işsizlərin sayı}}{\text{iş gücü}} \times 100\%$
- $\frac{\text{friksion işsizlərin sayı}}{\text{iş gücü}} \times 100\%$
- $\frac{\text{friksion işsizlərin sayı}}{\text{orta əmək qabiliyyəti} \times \text{əhali}} \times 100\%$
- $\frac{\text{işsizlərin sayı}}{\text{məşğul əhalinin sayı}} \times 100\%$
- $\frac{\text{işsizlərin sayı}}{\text{əmək qabiliyyəti} \times \text{əhalinin sayı}} \times 100\%$
-

Sual: Hansı dövrdə tsiklik işsizlik > 0 olur? (Çəki: 1)

- depressiya dövründə
 - tənəzzül dövründə
 - canlanma dövründə
 - yüksəliş dövründə
 - hamısı düzdür
-

Sual: İş qabiliyyətinə malik olan əhalinin hərəkət dinamikası və istehsal prosesində ondan istifadə xarakterini ifadə edən qanun: (Çəki: 1)

- əhali məskunluğu qanunu
- əhali artımı qanunu
- tam məşğulluq qanunu
- işsizliyin təbii səviyyəsi qanunu

- istehsal potensialından tam istifadə qanunu
-

Sual: İş qüvvəsinin iştirak dərəcəsi necə ölçülür? (Çəki: 1)

- $\frac{\text{işsizlərin sayı}}{\text{iş qüvvəsi}} \times 100\%$
- $\frac{\text{iş qüvvəsi}}{\text{əmək qabiliyyəti əhalinin sayı}} \times 100\%$
- $\frac{\text{iş qüvvəsi}}{\text{əmək qabiliyyəti əhalinin sayı}} \times 100\%$
- $\frac{\text{friksion işsizlərin sayı}}{\text{iş qüvvəsi}} \times 100\%$
- $\frac{\text{struktur işsizlərin sayı}}{\text{iş qüvvəsi}} \times 100\%$
-

Sual: İşsizlik haqqında məlumat ona görə doğru deyil ki: (Çəki: 1)

- qismən məşğulluq mövcuddur
- gizli iqtisadiyyat mövcuddur
- tsiklik işsizlik mövcuddur
- qismən məşğulluq mövcuddur, gizli iqtisadiyyat mövcuddur, tsiklik işsizlik mövcuddur
- bütün cavablar səhvdir
-

Sual: Hansı dövrdə tsiklik işsizlik < 0 olur? (Çəki: 1)

- tənəzzül və canlanma dövründə
- canlanma və yüksəliş dövründə
- yüksəliş və tənəzzül dövründə
- tənəzzül və durğunluq dövründə
- durğunluq və canlanma dövründə
-

Sual: Tam məşğulluq nə deməkdir? (Çəki: 1)

- bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir
- əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
- ölkədə işsizliyin olmadığı bir dövr
- yuxarıda göstəricilərin hamısı doğrudur
- yuxarıda göstərilənlərin heç biri doğru deyil
-

Sual: İşsizliyin təbii şəraiti üçün aşağıdakı hallar mümkündür: (Çəki: 1)

- iqtisadiyyatda tsiklik işsizlik mövcuddur
- iqtisadiyyatda friksion və struktur işsizlik mövcuddur
- iqtisadiyyatda işsizlər yoxdur
- yuxarıdakıların heç biri düz deyil
- iqtisadiyyatda struktur işsizlik mövcuddur
-

Sual: ÜMM-un (ümumi milli məhsul) dinamikası və məcmu təklif əyrisi cəmiyyətdə nəyin həcmi haqda təsəvvür yaradır? (Çəki: 1)

- cəmiyyətdə məşğulluğun həcminin dəyişməsi haqda
 - cəmiyyətdə işsizliyin həcminin dəyişməsi haqda
 - cəmiyyətdə əmək haqqının həcminin dəyişməsi haqda
 - cəmiyyətdə gəlirlərin həcminin dəyişməsi haqda
 - cəmiyyətdə xərclərin həcminin dəyişməsi haqda
-

Sual: Uzunmüddətli dövrdə iş qüvvəsinin tərkibində işsizlərin payını ifadə edir: (Çəki: 1)

- işsizliyin təbii norması
 - işsizliyin təbii səviyyəsi
 - təbii özüməşğulluq
 - təbii ikili məşğulluq
 - cavablardan heç biri düz deyil
-

Sual: İşsizlik səviyyəsi necə ölçülür? (Çəki: 1)

- işsizl?r $\times 100$
iş qüvv?si
- iş qüvv?si $\times 100$
işsizl?r
- tsiklik işsizl?r $\times 100$
iş qüvv?si
- iş qüvv?si $\times 100$
tsiklik işsizl?r
- iş qüvv?si $\times 100$
struktur işsizl?r
-

Sual: Tam məşğulluq şəraitində təmin edilən milli gəlir səviyyəsi: (Çəki: 1)

- tam məşğul olmaqla bərabər təqaüd
 - tam məşğulluğun milli gəliri
 - tam məşğul olmaqla bərabər faiz
 - tam məşğul olmaqla bərabər əmək haqqı
 - pul və natural ödənişlər şəklində əlavə gəlir
-

Sual: İşsizliyin faktiki səviyyəsi > işsizliyin təbii səviyyəsi, bu: (Çəki: 1)

- struktur işsizlik
 - tsiklik işsizlik
 - iş qüvvəsinə iştirak dərəcəsi
 - məşğulluq səviyyəsi
 - friksion işsizlik
-

Sual: Qısamüddətli dövrdə inflyasiya və işsizlik arasında əks asılılığı əks etdirən, bu: (Çəki: 1)

- Filips əyrisidir
- Fişer əyrisidir
- Oyken qanunudur
- tələb inflyasiyası

təklif infliyasiyası

Sual: Öz inkişafının müəyyən dövründə iqtisadiyyat istehsal edə biləcəyindən çox xərcləyir, bu: (Çəki: 1)

- infliyasiyanın səbəbini öyrənən tələb nəzəriyyəsidir
 - infliyasiyanın səbəbini öyrənən təklif nəzəriyyəsidir
 - infliyasiyanın səbəbini öyrənən infliyasiyanın kəmiyyət nəzəriyyəsidir
 - infliyasiyanın səbəbini öyrənən adaptasiya nəzəriyyəsidir
 - infliyasiyanın səbəbini öyrənən səmərəli gözləmə nəzəriyyəsidir
-

Sual: Ən kəskin sosial-iqtisadi problemlərdən biridir və cəmiyyətin və insanlar arasında sivil münasibətlərin mövcudluğu üçün real təhlükədir-bu: (Çəki: 1)

- kütləvi işsizlikdir
 - region işsizliyidir
 - beynəlxəq işsizlikdir
 - sahə işsizliyidir
 - ümumi işsizlikdir
-

Sual: İşsizliyin regional differensiyası əmək bazarında vəziyyətin region daxilində yekrəng olması ilə güclənir, bu: (Çəki: 1)

- regional işsizliyi
 - ocaqvari işsizliyi
 - ümumi işsizliyi
 - kütləvi işsizliyi
 - sahə işsizliyi
-

Sual: Məşğulların miqdarı + işsizlərin miqdarı, bu: (Çəki: 1)

- işsiz əhalinin sayı
 - işsizlik norması
 - iş qüvvəsinin sayı
 - məşğulluq səviyyəsi
 - işə qəbul olunan əhali
-

Sual: İşsizlərin miqdarının qeyri institusional əhaliyə olan nisbəti, bu: (Çəki: 1)

- əhalinin məşğulluq səviyyəsi
 - iş qüvvəsinin sayı
 - işsiz əhalinin sayı
 - əhalinin iş qüvvəsi tərkibinə cəlb olunma səviyyəsi
 - işsizlik norması
-

Sual: İşsizliyin faktiki səviyyəsi ilə təbii işsizlik norması arasındaki fərq: (Çəki: 1)

- işsizlik normasıdır
- konyuktur işsizlikdir
- işsiz əhalinin sayıdır
- məşğulluq səviyyəsidir

konyuktur fərqidir

Sual: Bura yeni iş yerlerinin yaradılması tədbirləri daxildir, bu: (Çəki: 1)

- fəal dövlət siyaseti
 - sosial gərginliyin azaldılması
 - siyasi sabitlik
 - dövlətin imkanları
 - sosial təhlükəsizlik
-

Sual: ÜDM-un real həcmi milli iqtisadiyyatın: (Çəki: 1)

- istehsal potensialını əks etdirir
 - makroiqtisadi göstəricidir
 - inflasiya səviyyəsini əks etdirir
 - işsizlik dinamikasında baş verən dəyişiklik
 - heç biri düz deyil
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnflyasiya ilə işsizlik arasında əlaqəni ilk dəfə kim araşdırmışdır? (Çəki: 1)

- V.Oyken
 - O.Filips
 - M.Fridman
 - C.Keyns
 - K.Marks
-

Sual: İnflyasiya və işsizliyin nəticələri iqtisadiyyatın hansı səviyyəsinin problemidir: (Çəki: 1)

- regional iqtisadiyyatın
 - qlobal iqtisadiyyatın
 - makroiqtisadiyyatın
 - meqaiqtisadiyyatın
 - dünya iqtisadiyyatının
-

Sual: İnflyasiyanın əksi olub qiymətlərin ümumi səviyyəsinin davamlı və ardıcıl olaraq aşağı düşməsi: (Çəki: 1)

- inflasiya tempisi
- qiymət indeksi

- deflyasiya
 - staqflyasiya
 - qiymətin ümumi səviyyəsinin dəyişməsi
-

Sual: İnflyasiyanın səbəbləri hansılardır: (Çəki: 1)

- işsizliyin sürətli artımı
 - əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artımı
 - sabit templi iqtisadi artım
 - istehsalçılar arasında rəqabətin pozulması
 - hamısı düzdür
-

Sual: Qiymətlərin ümumi səviyyəsi durmadan yüksəlir, pulun alıcılıq qabiliyyəti durmadan aşağı enir: (Çəki: 1)

- gizli inflyasiya
 - tələb inflyasiyası
 - açıq inflyasiya
 - xərclər inflyasiyası
 - təklif inflyasiyası
-

Sual: Aşağıdakılardan hansılar inflyasiyanın sürətli artım növünə aid deyil? (Çəki: 1)

- müləyim
 - sürətli
 - gözlənilən
 - ifrat (hiper)
 - qəfil
-

Sual: Xarakterinə görə inflyasiyanın növləri: (Çəki: 1)

- uyğunlaşan-gözlənilən
 - tələb və təklif
 - açıq-gizli
 - hiper-müləyim
 - heç biri düz deyil
-

Sual: Əhalinin hər nəfərinə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyətini eks etdirən göstərici: (Çəki: 1)

- yaşayış vasitələri
 - həyat tərzi
 - həyat səviyyəsi
 - həyat göstəricisi
 - əmək haqqı
-

Sual: Pulun qiymətdən düşməsi, onun alıcılıq qabiliyyətinin aşağı enməsidir ki, bunun da sayəsində qiymətlərin davamlı artımı baş verir, bu: (Çəki: 1)

- inflyasiyanın sürətlənməsidir

- inflyasiyanın kəmiyyət nəzəriyyəsidir
 - Filips əyrisinin səhvidir
 - Oyuken qanununun səhvidir
 - inflyasiyadır
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansılar inflyasiyanın sosial-iqtisadi nəticələrinə daxildir? (Çəki: 1)

- müləyim inflyasiya şəraitində istehsalın tənəzzülü
 - pulun alıcıq qabiliyyətinin aşağı düşməsi
 - sürətli inlyasiya şəraitində istehsalın artımı
 - müləyim inflyasiya şəraitində istehsalın tənəzzülü, pulun alıcıq qabiliyyətinin aşağı düşməsi, sürətli inlyasiya şəraitində istehsalın artımı
 - heç biri düz deyil
-

Sual: Gözlənilən inflyasiya: (Çəki: 1)

- əvvəlcədən nəzərə alınan, proqnozlaşdırılan inflyasiyadır
 - təbii inflyasiyadır
 - tələb inflyasiyasıdır
 - təklif inflyasiyasıdır
 - açıq inflyasiyadır
-

Sual: İnflyasiya nəyə gətirir? (Çəki: 1)

- real gəlirlərin azalmasına
 - ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin aşağı düşməsinə
 - məcmu tələbin azalmasına
 - real gəlirlərin azalmasına, ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin aşağı düşməsinə, məcmu tələbin azalmasına
 - düzgün cavab yoxdur
-

Sual: İnflyasiya tempini hesablamaq üçün hansı qiymət indeksi daha xarakterikdir?
(Çəki: 1)

- istehsal vasitələri indeksi
 - istehslak vasitələri indeksi
 - real ümumi məhsul indeksi
 - hamısı düzdür
 - heç biri doğru deyil
-

Sual: İnflyasiyanın tam məzmunu özünü aşağıdakılardan hansında əks etdirir? (Çəki: 1)

- qiymətlərin səviyyəsinin uzun müddətli artım tempi
 - məcmu tələblə məcmu təklif arasında tarazlığın pozulması nəticəsində qiymətlərin ümumi səviyyəsinin artması
 - büdcə kəsirinin artması ilə əlaqədar qiymətlərin qeyri-proporsional artımı
 - istehlak mallarının istehsalının azalması nəticəsində qiymətlərin artımı
 - gəlirlərin həcminin artması nəticəsində qiymətlərin artımı
-

Sual: Qiymətlərin aşağıdakı hansı artım sürəti şüretli inflayasiyaya aiddir? (Çəki: 1)

- il ərzində qiymətlərin artım sürəti 10%-ə qədər
 - 10%-dən 50%-ə qədər
 - 50%-dən 500%-ə qədər
 - 500%-dən yuxarı
 - 10%-dən 500%-ə
-

Sual: Məcmu tələb məcmu təklifdən yüksək olan zaman baş verən inflayasiya: (Çəki: 1)

- təklif inflayasiyası
 - xərclər inflayasiyası
 - tələb inflayasiyası
 - struktur inflayasiya
 - açıq inflayasiya
-

Sual: Məsrəflərin ümumi həcminin artması ilə bağlı inflayasiyanın səbəblərini öyrənən nəzəriyyə: (Çəki: 1)

- xərclər nəzəriyyəsi
 - gözləmə nəzəriyyəsi
 - təklif nəzəriyisi
 - yiğim nəzəriyyəsi
 - tələb nəzəriyyəsi
-

Sual: Ölkə iqtisadiyyatının əksər sahələrdə tələblə təklif arasında uzunmüddətli tarazlığın pozulması ilə əlaqədar qiymətlərin ümumi səviyyəsinin artması: (Çəki: 1)

- deflyasiya
 - tarazlığın pozulması
 - inflayasiya
 - inhisarlılıq
 - tənzimlənmənin pozulması
-

Sual: Fiskal siyaset tədiyyə balansına aşağıdakı istiqamətlərdə təsir edir: (Çəki: 1)

- investisiya həcmi və faiz dərəcəsi
 - vergi səviyyəsi və investisiya həcmi
 - gəlir səviyyəsi və faiz dərəcəsi
 - idxlər və ixracın həcmi
 - idxlər və ixracın nisbəti
-

Sual: Sosial siyasetin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən asılı olaraq sosial siyaset neçə qrupa bölünür: (Çəki: 1)

- bir institusional prinsipli sosial siyaset
 - iki – qalıq və institusional prinsipli sosial siyaset
 - üç – qalıq, monetar və inistitusal prinsipli sosial siyaset
 - dörd – qalıq, monetar, institusional və proteksionist sosial siyaset
 - heç biri düz deyil
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: A. Lauqulerin “Təklif iqtisadiyyatı nəzəriyyəsi” hansı problemin həllini nəzərdə tutmurdu? (Çəki: 1)

- vergilərin azaldılması
 - təklifin stimullaşdırılması
 - büdcənin sağlamlaşdırılması
 - sosial proqramların dondurulması
 - inflyasiyanın tənzimlənməsi
-

Sual: İnflyasiyanın mövcudluğunu və səviyyəsini müəyyənləşdirən vacib, mühüm iqtisadi göstərici: (Çəki: 1)

- qiymət indeksi
 - qiymət səviyyəsi
 - qiymətin dövlət tənzimlənməsi
 - qiymətin bazar tənzimlənməsi
 - bazar qiymətləri
-

Sual: Açıq inflyasiya hansı formalarda təzahür edir? (Çəki: 1)

- qiymət inflyasiyası və gözləmə adaptasiya olma inflyasiyası
 - sürüşən inflyasiya və xərclər inflyasiyası formasında
 - tələb inflyasiyası, xərclər inflyasiyası və struktur inflyasiyası formasında
 - hiper inflyasiya, təklif inflyasiyası və tələb inflyasiyası formasında
 - heç biri düz deyil
-

Sual: Aşağıdakı amillərdən hansı tələb inflyasiyasını yarada bilər? (Çəki: 1)

- dövlət büdcə kəsirinin artması
- neftin qiymətinin artması
- istehlaka meyllilik həddinin azalması

- Əhalidən tutulan gəlir vergisinin artırılması
 - Kommunal xidmət qiymətlərinin artırılması
-

Sual: Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar versə: (Çəki: 1)

- bu zaman istehsalçının mənfəəti azalır
 - bu zaman istehsalçının mənfəəti artır
 - bu zaman istehsalçının mənfəəti sabit qalır
 - bu zaman büdcə ödəmələri artır
 - bu zaman kredit faizləri yüksəlir
-

Sual: İstehsal xərclərinin yüksəlməsi ilə qiymətlərin artması nəticəsində baş verən inflyasiya: (Çəki: 1)

- tələb inflyasiyası
 - xərclər inflyasiyası
 - təklif inflyasiyası
 - struktur inflyasiya
 - açıq inflyasiya
-

Sual: Təklif inflyasiyasını yarada bilən səbəb: (Çəki: 1)

- dövlət büdcə kəsirinin artması
 - ölkə tədiyyə balansının kəsirinin artması
 - əmək haqqı səviyyəsinin artması
 - xalis ixracın çoxalması
 - ticarət balansının mənfi saldosu
-

Sual: Mübadilə kanallarının əmtəə kütləsi ilə təmin edilməyən həddən artıq kağız pullarla doldurulmasıdır, bu: (Çəki: 1)

- sürətli inflyasiyadır
 - müləyim inflyasiyadır
 - inflyasiyanın kəmiyyət nəzəriyyəsidir
 - inflyasiyadır
 - heç biri düz deyil
-

Sual: Qiymətlərin ümumi səviyyəsinin artımının sabit meyli, bu: (Çəki: 1)

- inflyasiya
 - müləyim inflyasiya
 - inflyasiyanın kəmiyyət nəzəriyyəsi
 - sürətli inflyasiya
 - Oyken qanunu
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	6

Maksimal faiz	6
Sualları karışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: "Dövlətin qarşısında qoyulan məqsədlər, onun sərəncamında olan vəsaitlərdən çox olmamalıdır" nəzəriyyəsi kimə aiddir: (Çəki: 1)

- Y.Tinbergen
 - P.Samuelson
 - D.Nort
 - U.Mitçel
 - T.Veblen
-

Sual: Hər bir ölkədə tarixən qərarlaşmış və dövlət tərəfindən qanunvericiliklə müəyyən edilmiş pul tədavülünün (nəğd və nəğdsiz pulların hərəkəti) təşkili forması: (Çəki: 1)

- pul bazarı
 - pul bazası
 - pul kutləsi
 - pula olan tələb
 - pul sistemi
-

Sual: Mövcud dövrdə ölkədə dövriyyədə olan ödəmə vəsaitlərinin məcmusu yəni tədavüldə olan pulun kütləsi: (Çəki: 1)

- pul bazası
 - pul kutləsi
 - pula olan tələb
 - pul təklifi multiplikatoru
 - pul təklifi
-

Sual: Ölkədə əmtəə və xidmətlərin alqı-satqısını təmin edən, nəğd və nəğdsiz (ödəmə) formalarda olan pul vəsaitlərinin (pul aqreqatlarının) məcmusu: (Çəki: 1)

- pul sistemi
 - pul aqreqatı
 - pula olan tələb
 - pul bazası
 - pul kutləsi
-

Sual: Pula olan tələb və pul təklifinin qarşılıqlı fəaliyyəti nəticəsində faiz dərəcəsinin (pulun "qiymətinin") müəyyən edildiyi bazar: (Çəki: 1)

- pul tədavülü
 - pul bazarı
 - pul kutləsi
 - pul sistemi
 - pul bazası
-

Sual: Üzən kurs şəraitində: (Çəki: 1)

- pul siyaseti daxili tarazlığı tənzimləmək üçün nisbi üstünlüyə malikdir, fiskal siyasət isə xarici balansı tənzimləyir
 - pul siyaseti xarici balansı tənzimləmək üçün nisbi üstünlüyə malikdir
 - pul siyaseti xarici və daxili ticarət balansını nisbi tənzimləyir
 - fiskal siyaset həm daxili, həm də xarici balansı tənzimləmək üçün nisbi üstünlüyə malikdir
 - bütün cavablar düzdür
-

BÖLƏM: 1202

Ad	1202
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Artıq kağız pulların tədavüldən çıxarılması ilə pul kütləsinin azaldılması: (Çəki: 1)

- devalvasiya
 - remissiya
 - nulifikasiya
 - revalvasiya
 - deflyasiya
-

Sual: Emissiya banklarının buraxdığı kağız pullar: (Çəki: 1)

- çek
 - banknot
 - order
 - order
 - elektron pullar
-

Sual: Nəğd pulların dəyərlərini itirmədən sürətlə aktivə çevrilmə qabiliyyəti (kiçik xərclərlə): (Çəki: 1)

- pul müvazinəti
 - bank rezervi
 - pulun depozitə çevrilmə qabiliyyəti
 - pulun real həcmi
 - likvidlilik
-

Sual: Nəğd pullarla kommersiya banklarının Mərkəzi Bankda saxlanılan ehtiyat pullarının məcmusu: (Çəki: 1)

- pul sistemi
- pul bazarı

- pul kütləsi
 - pul tədavülü
 - pul bazası
-

Sual: Pul kütləsinin strukturunu təyin et: (Çəki: 1)

- nəğd pullar və depozitlər
 - nəğd pullar + nəğdsiz pullar
 - pul yiğimləri
 - hesablaşma hesablarında qalan pullar
 - aktiv və passiv pullar
-

Sual: Pul tədavülünün pul kütləsinə olan nisbəti: (Çəki: 1)

- pul təklifi
 - pul tələbi
 - pul tədavülü
 - pul likvidliyi
 - pul multiplikatoru
-

Sual: Pul təklifinin həcmının göstəriciləri: (Çəki: 1)

- pul kütləsi
 - pul təklifi multiplikatoru
 - pul likvidliyi
 - pul multiplikatoru
 - pul aqreqatları
-

Sual: Ticarət vasitəçilərinin bilavasitə iştirakı ilə olan ümumi dövriyyəyə nisbətən faizlə aldığı mükafat: (Çəki: 1)

- pay
 - mənfəət
 - bonus
 - dividend
 - gəlir
-

Sual: Fərz edək ki, pul təklifi və qiymət səviyyəsi daimidir. Onda pul bazarında gəlinin səviyyəsi artdığı şəraitdə: (Çəki: 1)

- pula olan tələb və faiz dərəcəsi artacaq
 - pula olan tələb artacaq və faiz dərəcəsi aşağı düşəcək
 - pula olan tələb azalacaq, faiz dərəcəsi artacaq
 - pula olan tələb və faiz dərəcəsi azalacaq
 - pula olan tələb və faz dərəcəsi sabitdir
-

Sual: Aşağıdakılardan hansılar M2 aqreqatına aid deyil: (Çəki: 1)

- qısamüddətli dövlət istiqrazları
- bank sistemində olmayan nəğd pul

- çox da olmayan əmanətlər qoyuluşu
 - çek depozitləri
 - veksel ödəmələri
-

Sual: Əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün: (Çəki: 1)

- Filips əyrisindən istifadə olunur
 - Lorens əyrisindən istifadə olunur
 - Xiks əyrisindən istifadə olunur
 - Valras əyrisindən istifadə olunur
 - real əmək haqqı müəyyənləşdirilir
-

Sual: Indeksasiya siyaseti bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrində nə vaxtdan tətbiq olunmağa başlamışdır? (Çəki: 1)

- XIX əsrin birinci yarısından
 - XX əsrin birinci yarısından
 - XX əsrin ikinci yarısından
 - XIX əsrin ikinci yarısından
 - XIX əsrə
-

BÖLƏM: 1203

Ad	1203
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bank borcundan istifadə üçün ödəniləcək pul məbləği asılıdır, düzgün olmayı Müəyyənləşdir: (Çəki: 1)

- illik bank faizindən
 - borclunun depozitinin həcmindən
 - borc məbləğindən
 - borcun götürüldüyü müddətdən
-

Sual: Dövlət bölməsi iqtisadi sistemin digər elementləri ilə üç vasitə ilə əlaqədardır.

Bunlar: (Çəki: 1)

- pul vəsaitləri, vergi vasitəsilə
 - vergi vasitəsilə, büdcə vasitəsilə, istiqrazlar vasitəsilə
 - istiqrazlar vasitəsilə, pul vəsaitləri, büdcə vasitəsilə
 - büdcə vasitəsilə, dövlət alıştırmaları vasitəsilə
 - istiqrazlar vasitəsilə, pul vəsaitləri və büdcə vasitəsilə
-

Sual: Dövlətin pul kütləsinin tərkibinə daxil olmayı Müəyyənləşdir: (Çəki: 1)

- kağız pullar
 - müəssisənin aksiyası
 - dövlət istiqrazları
 - metal pullar
 - hamısı düzdür
-

Sual: Faiz dərəcəsinin azalması ilə: (Çəki: 1)

- pul kütləsinə tələb azalır
 - pul kütləsinə tələb artır
 - likvid formada vəsait istəyənlərin sayı azalır
 - pul kütləsinə tələb dəyişmir
 - heç biri düz deyil
-

Sual: $M_0 + \text{ hüquqi şəxslərin hesablaşma hesabında olan pullar} + \text{əmanət banklarında tələb olunana qədər olan depozitlər} + \text{kommersiya banklarında olan depozitlər}$: (Çəki: 1)

- aqreqat L
 - pul aqreqatı M0
 - pul aqreqatı M2
 - pul aqreqatı M3
 - pul aqreqatı M1
-

Sual: $M_1 + \text{əhalinin əmanət banklarında olan müddətli depozitləri}$ (Çəki: 1)

- pul aqreqatı M1
 - pul aqreqatı M0
 - aqreqat L
 - pul aqreqatı M3
 - pul aqreqatı M2
-

Sual: $M_2 + \text{depozit sertifikatları} + \text{dövlət qiymətli kağızları}$: (Çəki: 1)

- pul aqreqatı M0
 - pul aqreqatı M1
 - pul aqreqatı M2
 - aqreqat L
 - pul aqreqatı M3
-

Sual: Nəğd pullar (banknotlar və sikkələr) + müəssisə və təşkilatların kassalarında olan nəğd pul qalıqları: (Çəki: 1)

- pul aqreqatı M1
 - pul aqreqatı M2
 - pul aqreqatı M3
 - pul aqreqatı 1
 - pul aqreqatı M0
-

Sual: Pul bazarının fəaliyyət mexanizminin elementlərini müəyyənləşdir: (Çəki: 1)

- pula olan tələb, dövlət istiqrazları, faiz dərəcəsi
 - pulun qiyməti, dövlət istiqrazları, faiz dərəcəsi
 - pula olan tələb, təklif, pul aqreqatları
 - M1, M2 pul aqreqatları
 - pula olan tələb, pula təklif və pulun qiyməti (faiz dərəcəsi)
-

Sual: Pul tədavülünün strukturunu təyin et: (Çəki: 1)

- depozit və nəğdsiz pullar
 - depozit və nəğd pullar
 - depozit və kredit pullar
 - pul aqreqatları
 - nəğd və nəğdsiz pullar
-

Sual: Pul tələbi ilə pul təklifinin qarşılıqlı fəaliyyəti prosesində yaranır, bazarın elə bir vəziyyətini xarakterizə edir ki, pula olan tələbin həcmi, pula olan təklifin həcminə bərabərdir: (Çəki: 1)

- maliyyə bazarının tarazlığı
 - bank sistemində tarazlıq
 - tələblə təklif arasında tarazlıq
 - kapital bazarında tarazlıq
 - pul bazarında tarazlıq
-

Sual: Pul vəsaitlərinin həcmi ilə müəyyən olunur ki, təsərrüfat agentləri ondan ödəniş vəsaitləri kimi istifadə etmək istəyirlər: (Çəki: 1)

- pul kütləsi
 - pul bazası
 - pula olan təklif
 - pul aqreqatı
 - pula olan tələb
-

Sual: Qısamüddətli dövrdə fiskal siyasetin xarici balansa yekun təsiri bir çox hallarda: (Çəki: 1)

- ticarət balansının defisitliyindən asılıdır
 - faiz dərəcələrinin səviyyəsindən asılıdır
 - kapitalın mobililik dərəcəsindən asılıdır
 - ticarət balansının profistliyindən asılıdır
 - səmərəli pul-vergi siyasetindən asılıdır
-

Sual: Təhlilin gedişatında daxili və xarici sabitliyin problemi öyrənilərək iki fundamental prinsip işlənmiş və iqtisadi siyasetdə bir-birindən asılı olmayan iki məqsəd: (Çəki: 1)

- idxlər və ixrac
 - daxili balans və xarici balans
 - vergi və investisiya
 - investisiya və faiz norması
 - daxili valyuta və xarici valyuta
-

BÖLMƏ: 1301T

Ad	1301t
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı maliyyənin funksiyasına aid deyildir: (Çəki: 1)

- bölüsdürütü
- nəzarət
- rəqabətqabiliyyətlilik
- müdafiəqabiliyyətlilik
- rəqabətqabiliyyətlilik, müdafiəqabiliyyətlilik

Sual: Dövlətin vətəndaşlara, firmalara və müəssisələrə borcu: (Çəki: 1)

- istiqraz
- səhmlər üzrə borc
- xarici borc
- daxili borc
- kassa borcu

Sual: Pul vəsaitləri fondlarının bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər sistemi: (Çəki: 1)

- vergi
- büdcə
- maliyyə
- siğorta
- bank

Sual: Hüquqi şəxslər, hüquqi şəxslərlə dövlət, hüquqi və fiziki şəxslər (əhali) arasında maliyyə əlaqələrinin məcmusu: (Çəki: 1)

- əhalinin maliyyəsi
- dövlət maliyyəsi
- maliyyə sistemi
- təsərrüfat subyektlərinin maliyyəsi
- maliyyə siyasəti

Sual: Büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği: (Çəki: 1)

- büdcə defisiti
- büdcə xərcləri
- faktiki deficit
- büdcə (artıqlığı) profisiti

- bütçə gəlirləri
-

Sual: Dövlət bütçəsindən və yerli bütçələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait: (Çəki: 1)

- bütçə gəlirləri
 bütçə profisiyi
 bütçə fondları
 bütçə xərcləri
 bütçə defisiyi
-

Sual: Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardım: (Çəki: 1)

- bütçə federalizmi
 bütçə xərcləri
 bütçə artıqlığı
 qrant
 sekvestr
-

BÖLMƏ: 1302T

Ad	1302t
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı müddətdə dövlət bütçəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir? (Çəki: 1)

- bütçənin təsdiq vaxtı
 bütçəsinin planlaşdırılması
 bütçə ili
 bütçənin təsdiqi
 bütçənin müəyyənləşdirilməsi
-

Sual: Maliyyə sisteminin başlıca həlqəsi: (Çəki: 1)

- Mərkəzi Bank
 Maliyyə Nazirliyi
 dövlət müəssisələri
 dövlət bütçəsi
 bütçədənkənar dövlət fondları
-

Sual: Dövlətə məxsus olan, lakin bütçə sisteminə daxil olmayan maliyyə fondları: (Çəki: 1)

- bütçə xərcləri
 - bütçə gəlirləri
 - bütçə kəsiri
 - bütçədən kənar dövlət fondları
 - bütçə profisi
-

Sual: Yerli özünüidarəetmə və dövlət orqanlarına məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi üçün lazım olan pul vəsaitlərinin yigilması və istifadə olunması formasıdır: (Çəki: 1)

- dövlət gəlirləri
 - bütçə fondları
 - dövlət müəssisələrinin maliyyəsi
 - dövlət bütçəsi
 - dövlət xərcləri
-

Sual: Dövlət və müəssisələr, müəssisələr, müəssisələr və banklar sistemi, eləcə də müəssisənin daxili iqtisadi subyektləri arasında, dövlət və əhali arasında pul münasibətləridir: (Çəki: 1)

- məqsədli maliyyə resursları
 - xüsusi maliyyə fondları
 - maliyyənin funksiyaları
 - maliyyə münasibətləri sistemi
 - maliyyə mexanizmi
-

Sual: Təsbit olunmuş mübadilə kurslu iqtisadiyyatda işsizlik və tədiyyə balansında defisit müşahidə olunur. Daxili və xarici tarazlığı təmin təmin etmək üçün fiskal və pul siyasetini necə əlaqələndirmək lazımdır: (Çəki: 1)

- bütçə-vergi tədbirləri genişlənməli və pul tə davülü səxşdirilməlidir
 - bütçə-vergi məsələsi həll olunmalı və pul tə davülü artırılmalıdır
 - dövlət xərclərini azaltmaq və faiz dərəcələrini artırmaq
 - dövlət xərclərini azaltmaq və faiz dərəcələrini azaltmaq
 - valyuta ehtiyatları artırılmalıdır
-

Sual: Mərkəzi Bank tərəfindən keçirilən sterilizasiya siyaseti: (Çəki: 1)

- tədiyyə balansının defisiti şəraitində pul təklifini azaltmaq
 - valyuta ehtiyatlarının artımı şəraitində pula olan təklifin artırılması
 - valyuta ehtiyatlarının azaldılması şəraitində daxili aktivlərin artırılması
 - tədiyyə balansının defisiti şəraitində daxili kreditlərin azaldılması
 - cavabların hamısı düzdür
-

BÖLMƏ: 1303t

Ad	1303t
----	-------

Suallardan	11
------------	----

Maksimal faiz	11
---------------	----

Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Sual: Maliyyə münasibətləri nəyi əks etdirir? (Çəki: 1)

- dövlətlə müəssisələr arasında pul vəsaitlərinin bölgüsü münasibətlərini
 - pul vəsaitləri fondunun yaradılması, bölgüsü və istifadəsi münasibətlərini
 - dövlət büdcəsinin gəlirləri və xərcləri arasında olan münasibətləri
 - müəssisələrin pul vəsaitlərinin yaradılması üzrə münasibətləri
 - pul vəsaitlərinin dövlətlə vətəndaşları arasında bölgüsü
-

Sual: Aşağıdakılardan hansı maliyyə sisteminin subyekti deyil? (Çəki: 1)

- müəssisə və təşkilatlar
 - dövlət müəssisələri
 - siğorta təşkilatları
 - dövlət büdcəsi
 - hamısı maliyyə sisteminin subyektləridir
-

Sual: Geri qaytarılmaq şərti ilə büdcədən müəssisə, təşkilat və idarələrə onların xərclərinin müəyyən hissəsini və yaxud tam ödənilməsini təmin etmək üçün verilən pul vəsaiti: (Çəki: 1)

- büdcə kəsiri
 - büdcə ödənişi
 - büdcə maliyyələşdirilməsi
 - büdcə gəliri
 - büdcə dotasiyası
-

Sual: Büdcə sistemi vasitəsilə büdcənin hansı funksiyaları reallaşır: (Çəki: 1)

- nəzarətedici, həvəsləndirici
 - həvəsləndirici, bölüşdürücü
 - tənzimləyici, nəzarətedici
 - bölüşdürücü, nəzarətedici
 - təkrar istehsal, tənzimləyici
-

Sual: Maliyyə sisteminin subyektlərinə görə formaları: (Çəki: 1)

- dövlətin valyuta ehtiyatları
 - müxtəlif səviyyəli büdcələr
 - sosial, əmlak və şəxsi siğorta fondları
 - dövlətin (mərkəzləşdirilmiş) maliyyəsi, təsərrüfat subyektlərinin maliyyəsi, əhalinin maliyyəsi
 - qeyri-dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi
-

Sual: Dövlət maliyyəsinin strukturunu müəyyənləşdirin: (Çəki: 1)

- müəssisənin büdcəsi, yerli büdcə
- büdcə, büdcə gəlirləri, dövlət büdcəsi

- bütçə, kredit, bütçə xərcləri
 - dövlət bütçəsi, bütçədən kənar fondlar, dövlət krediti
 - heç biri düz deyil
-

Sual: Mülkiyyət formasına görə maliyyə sistemi: (Çəki: 1)

- təsərrüfat subyektlərinin maliyyəsi
 - əhalinin və bank müəssisələrinin maliyyəsi
 - dövlətin mərkəzləşdirilmiş maliyyəsi
 - dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi, qeyri-dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi
 - heç biri düz deyil
-

Sual: Dövlətin yerli bütçələrə və hüquqi şəxslərə maliyyə dəstəyinin formaları: (Çəki: 1)

- gəlirlər, dotasiyalar, subsidiyalar
 - bütçə ssudaları, xərclər, subvensiyalar
 - subvensiya, dotasiya, xərclər, bütçə ssudaları
 - bütçə ssudaları, dotasiya, subvensiya, subsidiya
 - gəlirlər, bütçə ssudaları, subvensiya, subsidiya
-

Sual: Dövlət borcunun formaları: (Çəki: 1)

- uzunmüddətli borc, xarici borc
 - xarici borc, ortamüddətli borc
 - xarici borc, qısamüddətli borc
 - daxili borc, xarici borc
 - xarici borc, uzunmüddətli borc
-

Sual: Dövlətin öz vətəndaşlarına və hüquqi şəxslərinə borcu: (Çəki: 1)

- qısamüddətli borc
 - ortamüddətli borc
 - uzunmüddətli borc
 - daxili borc
 - heç biri düz deyil
-

Sual: Dövlətin xarici dövlətlərə, xarici hüquqi və fiziki şəxslərə, beynəlxalq maliyyə təşkilatlarına borcu: (Çəki: 1)

- qısamüddətli borc
 - ortamüddətli borc
 - uzunmüddətli borc
 - xarici borc
 - heç biri düz deyil
-

BÖLƏM: 1301-1

Ad

1301-1

Suallardan

9

Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əldə olunan qənimət, qazanc və illik gəlirin beşdə bir hissəsi hansı vergi növüdür? (Çəki: 1)

- zəkat
 - xərac
 - fitrə
 - cizyə
 - xüms
-

Sual: Aşağıdakılardan hansı torpaq vergisidir? (Çəki: 1)

- cizyə
 - fitrə
 - xərac
 - zəkat
 - xüms
-

Sual: Aşağıdakılardan hansı vergi hədləri formasına aid deyil? (Çəki: 1)

- mütərəqqi
 - birdəfəlik
 - proporsional
 - regressiv
 - sabit
-

Sual: Həddi və vaxtı müəyyən olunmuş malın qırxdan bir hissəsi hansı vergidir? (Çəki: 1)

- fitrə
 - zəkat
 - xüms
 - xərac
 - cizyə
-

Sual: Müxtəlif səviyyəli gəlir sahiblərinə fərqli vergi tətbiq etməklə onlar arasında sosial bərabərsizliyin yumşaldılması - verginin hansı funksiyasıdır? (Çəki: 1)

- sosial
 - tənzimləyici
 - yenidənbölgü
 - nəzarətedici
 - fiskal
-

Sual: Müsəlman dövlətlərində yaşayan qeyri-müsəlmanlardan alınan can vergisi hansıdır? (Çəki: 1)

- xərac
 - fitrə
 - xüms
 - zəkat
 - cizyə
-

Sual: Orucluğun başa çatması ilə ehtiyacını ödəyənlərin hər birinə 3 kq buğdaya, xurmaya, qarğıdalıya və s. bərabər məbləğdə vergi: (Çəki: 1)

- fitrə
 - xərac
 - zəkat
 - xüms
 - cizyə
-

Sual: Vergilər vasitəsilə ölkədə baş verən iqtisadi və sosial proseslərə təsir göstərilməsi – verginin hansı funksiyasıdır? (Çəki: 1)

- tənzimləyici
 - sosial
 - yenidənbölgü
 - nəzarətedici
 - fiskal
-

Sual: Verginin əsas funksiyası hansıdır? (Çəki: 1)

- fiskal
 - iqtisadi
 - birbaşa
 - dolayı
-

BÖLMƏ: 1302-2

Ad	1302-2
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Həddən yüksək vergilər vergi sisteminin səmərəliliyini aşağı salır konsepsiyası: (Çəki: 1)

- neoklassik konsepsiya
 - marjinal konsepsiya
 - monetar konsepsiya
 - sərvət konsepsiyası
 - marksist konsepsiya
-

Sual: Kənd təsərrüfatında torpaq və başqa resurslardan istifadəyə görə verilən haqq: (Çəki: 1)

- torpaq rentası
 - torpağa görə faiz
 - icarə haqqı
 - vergi
 - pul ödəmələri
-

Sual: Müəssisələrin və firmaların daxili bazarlarda satdığı xalq istehlakı mallarına və onların göstərdiyi xidmətlərə qoyulan dolayı vergi: (Çəki: 1)

- dövriyyə vergisi
 - aksizlər
 - tədiyyə vergisi
 - dolayı vergi
 - birbaşa vergilər
-

Sual: Ölkədə vergilərin tutulması ilə bağlı sosial-iqtisadi münasibətlərin, tutulan vergilərin, onların ödənilməsi qaydalarının və vergi orqanlarının məcmusu: (Çəki: 1)

- vergi sistemi
 - vergi siyaseti
 - vergi bazası
 - vergiqoymanın prinsipi
 - Laffer əyrisi
-

Sual: Vergi subyekti: (Çəki: 1)

- vergiqoyanlar
 - vergiödəyənlər
 - vergi nəzarətçiləri
 - vergi inspeksiyası
 - maliyyə müəssisələri
-

Sual: Vergiqoyma obyektinin qanunla müəyyən edilməsi: (Çəki: 1)

- vergi bazası
 - vergi siyaseti
 - vergi dərəcəsi
 - vergi sazişi
 - vergi sistemi
-

Sual: Vergilər nədir? (Çəki: 1)

- Mərkəzi və yerli hakimiyət orqanları tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödənişlər
- fiziki və hüquqi şəxslərin dövlətə könüllü ödənişləri
- dövlət tərəfindən insanlardan və müəssisələrdən tutulan könüllü və məcburi ödənişlər
- yuxarıdakıların hamısı düzdür

yuxarıdakılardan heç biri doğru deyil

Sual: Gəlirə nisbətən faizlə müəyyən edilən vergi dərəcəsi: (Çəki: 1)

- vergi faizi
 - vergi ödənişi
 - vergi payı
 - vergi norması
 - vergi
-

Sual: Aksızlər, əlavə dəyərdən vergi, mülkiyyətdən vergi, lisenziya ödəmələri və gömrük haqqları hansı vergi növünə aid edilir: (Çəki: 1)

- dolayı vergilərə
 - birbaşa vergilərə
 - mülkiyyətdən vergiyə
 - əlavə dəyər vergisinə
 - mənfəətdən vergiyə
-

Sual: Milli hesablar sistemində (MHC) “mülkiyyətdən gəlirlər” kateqoriyasına aid edilir: (Çəki: 1)

- qeyri-korporativ sahibkarlıq sektorunun mənfəəti
 - korporativ sahibkarlıq sektorunun mənfəəti
 - xüsusi sahibkarlıq sektorunun mənfəəti
 - korporativlərin mənfəəti
 - xırda sahibkarlıq sektorunun mənfəəti
-

BÖLƏM: 1303-3

Ad	1303-3
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil? (Çəki: 1)

- gəlir vergisi
 - əlavə dəyər vergisi
 - fiziki şəxslərdən gəlir vergisi
 - mənfəət vergisi
 - əmlak vergisi
-

Sual: Aşağıdakı hansı vergi növü dolayı vergiyə aid deyil? (Çəki: 1)

- aksızlər
- satışdan vergi

- gömrük rüsumları
 - mənfəət vergisi
 - əlavə dəyər vergisi
-

Sual: Dövlət büdcəsinin defisiti aşağıdakılardan hansının hesabına maliyyələşdirilə bilər: (Çəki: 1)

- əlavə vergilərin daxil olmasından
 - dövlət müəssisələrinin mənfəəti hesabına
 - pul emissiyası hesabına
 - qızıl ehtiyatdan vəsaitin ayrılması hesabına
 - müəssisənin rentabelliyinin artması hesabına
-

Sual: Fiskal siyəsət nə deməkdir? (Çəki: 1)

- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
 - büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyaseti
 - vergi dərəcələrinin tənzimlənməsi siyaseti
 - büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyaseti
 - vergilərin məhdudlaşdırıcı rolu
-

Sual: Fiskal siyasetin hansı tipləri fərqləndirilir? (Çəki: 1)

- avtomatik və diskressiun
 - avtomatik və dövlət xərclərinin maliyyələşdirilməsi
 - dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskressiun
 - dövlət xərcləri və gəlirlərinin maliyyələşdirilməsi
-

Sual: Gəlir artdıqca tutulan vergilərin payı azalır: (Çəki: 1)

- regressiv vergilər
 - proporsional vergilər
 - sabit vergi
 - mütərəqqi vergi
 - xüsusi vergilər
-

Sual: Gəlirin dərəcəsindən asılı olmayaraq vergi dərəcəsi sabit qalır: (Çəki: 1)

- proporsional vergi
 - mütərəqqi vergi
 - sabit vergilər
 - regressiv vergilər
 - xüsusi vergilər
-

Sual: Gəlirin həcmindən asılı olmayaraq vergitutma vahidi üçün müəyyən edilmiş mütləq məbləğ: (Çəki: 1)

- regressiv vergilər
- sabit vergilər
- mütərəqqi vergilər
- proporsional vergilər

dolayı vergilər

Sual: Gəlirlər artdıqca vergi dərəcəsi artır: (Çəki: 1)

- mütərəqqi vergilər
 - proporsional vergilər
 - sabit vergilər
 - regressiv vergilər
-

Sual: Kredit təşkilatlarının özlərinin cari borclarının yerinə yetirə bilmədiyi vəziyyət: (Çəki: 1)

- likvidlilik böhranı
 - alıcılıq qabiliyyəti böhranı
 - ödəniş balansının böhranı
 - istehlakçı böhranı
 - istehsalçı böhranı
-

Sual: Məqsədli vergilərə aiddir: (Çəki: 1)

- yol fondunun yaradılması
 - qiymətli kağızlarla əməliyyatlardan daxil olan vergi
 - gömrük rüsumları
 - vərəsəlik və bağışlamadan vergi
 - əlavə dəyər vergisi
-

Sual: Mütərəqqi vergilər zamanı gəlir artdığı halda: (Çəki: 1)

- vergi dərəcələri artır
 - vergi dərəcələri sabit qalır
 - yuxarıdakıların heç biri düz deyil
 - vergi dərəcələri dəyişkəndir
 - vergi dərəcələri aşağı düşür
-

Sual: Tutulma xarakterinə görə vergi dərəcələrini müəyyənləşdirin: (Çəki: 1)

- sabit, dolayı, proporsional, regressiv
 - sabit, proporsional, mütərəqqi, regressiv
 - sabit, birbaşa, proporsional, regressiv
 - sabit, dolayı, mütərəqqi, regressiv
 - sabit, birbaşa, mütərəqqi, regressiv
-

Sual: Vergi dərəcəsi həcmi ilə büdcəyə vergi daxilolmaları həcmi arasında əlaqəni nümayiş etdirən əyri: (Çəki: 1)

- Engel əyri
- Filips əyri
- Laffer əyri
- Lorens əyri
- Valras əyri

Sual: Vergi dərəcəsi ilə vergi güzəştlərinin məcmusuna nə deyilir? (Çəki: 1)

- vergi güzəştləri
 - vergi rejimi
 - vergi dərəcəsi
 - vergi payı
 - vergiqoyma
-

Sual: Vergi ödəyicisi və vergi daşıyıcısı eyni subyektdir? (Çəki: 1)

- birbaşa vergi
 - dolayı vergi
 - azad vergilər
 - ümumi vergilər
 - xüsusi vergilər
-

Sual: Vergi ödəyicisi və vergi daşıyıcısı müxtəlif subyektlərdir? (Çəki: 1)

- dolayı vergi
 - birbaşa vergi
 - azad vergi
 - ümumi vergi
 - xüsusi vergi
-

Sual: Vergilərin qalxması zamanı nə baş verir? (Çəki: 1)

- məcmu tələb azalır
 - məcmu təklif azalır
 - məcmu tələb və təklif azalır
 - məcmu tələb və təklif artır
 - məcmu təklif artır
-

Sual: Verginin funksiyaları: (Çəki: 1)

- fiskal, sosial, tənzimləyici, yenidən bölüşdürücü, nəzarət
 - fiskal, sosial, gəlirlilik, tənzimləyici
 - fiskal, aydınlıq, sosial, tənzimləyici, nəzarətedici
 - fiskal, bölüşdürücü, ədalətlilik, nəzarətedici
 - heç biri düz deyil
-

